



ÜSAVAT

Xəbər
Neftçala sakini
“qırmızı qurd”
xəstəliyindən
oldü - yayıl
bilərmi...
yazısı səh.10-də

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 27-29 iyul 2024-cü il Şənbə № 131 (8504) Qiyməti 60 qəpik

Gündəm

“İbrahim anlaşması” Azərbaycana təhlükə vəd edir



Anti-iran koalisiyası Cənubi Qafqazda vəziyyəti daha da dramatikləşdirə bilər

yazısı səh.9-də

Həbsdə olan icra başçısı ilə bağlı yeni qalmaqla

yazısı səh.3-də

Bu məmurların istefa verəcəkləri gözlənilir

yazısı səh.4-də

Naxçıvan MSK-nin istefa verən sədri haqda ilginc iddialar

yazısı səh.3-də

500 milyonluq silah müəmması

yazısı səh.5-də

Namizəd olmayan partiya sədrlərinə sərt ittihamlar

yazısı səh.6-də

Aİ Azərbaycanla milyardlıq layihələr hazırlanır

yazısı səh.7-də

Seçki başlamamış yenə referendum iddiaları

yazısı səh.6-də

Hindistanlıların Bakıya artan marağı

yazısı səh.10-də

İntiharların sayı artır - ekspert səbəblər haqda danışdı

yazısı səh.11-də

Naxçıvan modeli ilə Türkiyəyə birləşmək təklifi

yazısı səh.12-də

RUSİYADAKI SƏFİRİ DƏYİŞMƏK ZƏRURƏTİ

Polad Bülbüloğlunu əvəz edəcək səfir kim olacaq?



yazısı səh.4-də

Qərb paytaxtları Bakının ittihamlarına nə cavab verəcək?

Müdafiə Nazirliyinin üç paytaxtı Ermənistani yeni mühəribəyə təhrikdə suçlaması vəziyyətin riskli xarakter aldığını göstərir

yazısı səh.5-də



42 milyonluq mənimsəmə - “Şlyapa”nın altından kimlər çıxacaq...

Rəşad Həsənov

yazısı səh.11-də




ABŞ-in “Qafqaz canışını” Bakıya gəlmədi - təzyiq, yoxsa...

yazısı səh.8-də



“Bizim yüksəlmişimizin Trampla əlaqəsi yoxdur”

yazısı səh.3-də



Azərbaycanla Qazaxıstanın hərbi sazişi təsdiqləndi

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında müdafiə sahəsində hərbi kəşfiyyat üzrə eməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Saziş qüvvəyə minidikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi onun müddəələrinin həyata keçiriləməsinə təmin etməlidir.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qazaxıstan Respublikası Hökumətinə bildiriş göndərməlidir.



Beynəlxalq səyyahlar Laçında

Dünyada ən çox tanınmış dörd nəhəng səyyah klublarından biri olan ABŞ-in MTP (Most Travelled People) klubunun təsisçisi Çarł Vilini (Charles Veley) rəhbərlik etdiyi səyyahların işgaldən azad olunan ərazilərə sefəri davam edir.

Səfərin marşrutuna müvafiq olaraq səyyahlar Kəlbəcərdən Laçına gəliblər.

Onlar şəhərdə aparılan tikinti-quruculuq işləri ilə tanış olublar. Məlumat verilib ki, hazırda Laçın şəhəri ilə bərabər rayonun Zabux və Sus kəndlərində də sakinlər öz doğma yurdlarına qayıdır. Bildirilib ki, Laçın şəhərində 534 ailə olmaqla 1971 nəfərin, Zabux kəndində 217 ailə olmaqla 823 nəfərin, Sus kəndində 59 ailə olmaqla 215 nəfərin məskunlaşması təmin edilib və köçürürlən ailələr üçün bütün şərait yaradılıb. Həmçinin rayon ərazisində görülən mühüm işlər barədə səyyahlara məlumat verilib.

Qeyd edək ki, son 4 ilde 50-ə yaxın ölkədən 360-dan çox beynəlxalq səyahətçi böyük qruplarla Qarabağ və Şərqi Zəngəzurda 10 dəfə sefərə olublar. 25-27 iyulda bir qrup beynəlxalq səyahətçinin MTP (Most Traveled People) səyahət klubunun təşkilatçılığı ilə Qarabağ və Şərqi Zəngəzura olan növbəti sefəri sayılır. MTP-nin sefəri bu qəbildən olan sayca 11-ci sefəridir. Heyətə Çarł Vili rəhbərliyi edir.



Sərdar Cəlaloğlu geri çəkildi

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu deputatlıq namizədiyini geri çəkib.

Bu barədə onun özü məlumat verib.

O, 1 sentyabr 2024-cü ildə keçiriləcək Milli Məclisə növbədən keçən seçkilərdə 3 sayılı Babek-Şahbuz-Kəngərli seçki dairəsindən namizədiyini irəli sürmüştü.

"ADP tərəfindən namizədliyimin irəli sürüldüyü 3 sayılı Babek-Şahbuz-Kəngərli seçki dairəsindən olan seçicilərin gözlətlərinə seçiləcəyim təqdirdə indiki xarici və daxili şərtlərdə cavab verə bilməcəcəyimi və bunun da milli məraqlara uyğun olmayacağını nəzərə alaraq partiya rəhbər strukturlarının razılığı əsasında seçkilərin bundan sonrakı mərhələsində iştirak etməkdən imtina ilə bağlı qərar verirəm", - partiya sədri qeyd edib.

Bu universitetlərdə illik təhsil haqqı artırıldı



Fidan və Lavrov görüşdü

Türkiyənin xarici işlər naziri Hakan Fidan Cənub-Sərqi Asiya Dövlətləri Assosiasiyanın (ASEAN) XİN başçılarının 57-ci Toplantısında görüşündə Türkiye-ASEAN Sektor üzrə Dialoq Tərefdəşlığı Toplantısında iştirak etmək məqsədilə Laosun paytaxtı Vientyanda sefərdədir.

Səfər çərçivəsində ikitərəfli görüşlər keçirən Hakan Fidan Rusyanın xarici işlər naziri Sergey Lavrova da həmsöhbət olub.

Görüş zamanı ikiterəfli əlaqələr, iqtisadiyyat və energetika sahələrində eməkdaşlıq məsələləri müzakirə olunub.

Nazirlərin bölgədə davam edən Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmaları, Suriyadakı son vəziyyət, eləcə də digər regional məsələlər etrafında da fikir mübadiləsi apardıqları bildirilir.

Ermənistana casusluq edən şəxsi hansı cəza gözləyir?

• Yulun 24-ü Bakı şəhəri Səbəylə Rayon Məhkəməsinde Ermənistən xüsusi xidmət organlarının tapşırıqlarının icrasını həyata keçirməklə dövlətə xəyanət etməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı Əbilov İqbal Sahin oğlu barəsində 4 aylıq həbs qətimkan tedbirini seçilib.

Xatırladaq ki, metbuatda gedən məlumatlara görə, xarici ölkədə yaşayan adı çəkilen şəxs Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilmiş xüsusi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Bununla bağlı "Cəbheinfo.az"-a danışan tanınmış vəkil Roman Qaraşov bildirib ki, bu məsələ Cinayet Məccəlesi 274-cü, yəni "Dövlətə xəyanət" maddəsində öz eksesini təpib: "Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsəbə tərəfdən əmal: düşmən tərəfinə keçmə, casusluq, dövlət sırrını xarici dövlətə verme, Azərbaycan Respublikasına qarşı düşməncilik fealiyyəti aparmaqdə xarici dövlətə, təşkilatla və ya onların nümayəndələrinə kömək etmə əmlakı müsadire olunmaqla və ya olunmamaqla on iki ildən yirimi ilədək müddətə azadlıqdan mehrum etmə və ya ömrüük azadlıqdan mehrum etmə ilə cezalandırılıb".

Daha hansı banklar bağlanacaq?

İki gün əvvəl "Naxçıvanbank"ın lisenziyası ləğv edilib. Qurum "E-Kredit" MMC adı altında bank olmayı kredit təşkilatına (BOKT) əvərildiyini elan edib.

Bundan əvvəl 2023-cü ildə "Günay Bank" və "Muğan Bank" bağlanmışdı. 2020-ci ildə isə 4 bank - "AGBank", "Amrahbank", "AtaBank", "NBCBank" fealiyyətini dayandırmışdı.

İqtisadçı ekspert Natiq Cəfərli deyib ki, "Naxçıvanbank"ın bağlanması gözlənilən idi: "Əməliyyat höcmələr demək olar ki, sıfırlanmışdır, xeyli dərəcədə azalmışdır. Yəni "Naxçıvanbank"ın bağlanması təcəccüblü bir şey deyil. "Naxçıvanbank"ın bağlanması və əl dəyişdirməsi gözlənilən idi. Həcm olaraq da bu bankın Azərbaycan bank sektorunda çox cüzi yeri var. Yəni bağlanması bankın bank sektoruna, ya xədəfli iqtisadiyyata təsir imkanları, demək olar ki, yoxdur".



Ekspert bildirib ki, Azərbaycanda zaman-zaman bankların bağlanmasıını görmək mümkündür: "Bundan əvvəl də belə hadisələr olub. Pandemiya dövründə də 4 bank birdən bağlandı. Bu proseslər gələcəkdə də olacaq. Amma hansı bankların bağlanma biləcəyini söylemək çətindir. Gələcəkdə hansı bankların bağlanmasını görmək mümkündür: "Bundan əvvəl də belə hadisələr olub. Pandemiya dövründə də 4 bank birdən bağlandı. Bu proseslər gələcəkdə də olacaq, bunlara xəbərdarlıqlar olacaqsa, bunlara diqqət etmə lazımdır".

“Bizim yüksəlmişimizin Trampla əlaqəsi yoxdur”

Deputatlığa namizədliyi ləğv olunan Elton Məmmədov Məmmədovların ovaxtkı ABŞ prezidenti ilə əlaqələri haqda nələr demişdi...



Ziya Məmmədovun qardaşı Elton Məmmədovun deputatlığa namizədliyinin ləğv edilməsindən sonra da bu mövətəfərdində müzakirələr səngiməyib. Yada salaq ki, E.Məmmədov bildirik ki, deputatlığa namizədliklə bağlı sənədlərini təqdim edəndən sonra təhdidlə üzləşib:

“Gedib, mənə imza verən həmyerilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanı Elton Məmmədova imza vermisiz? Onlar da “he” deyib. Mən cənab Prezidenti, dövləti sevən adamam. Bu adamlar yaramazlıqları ilə dövlətin siyasetinə xələl gətirir. Bu işlərin başında Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur. Bu adamlar özü saxtakardır. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəni geri verim. Vermədim, ona

göre də belə saxtakarlıq etdi. Mən müxalifet deyiləm, mən cənab Prezidentin əsgəriyəm. Niye belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar eziyyət çəkir”.

70 yaşı Elton Məmmədov Milli Məclisin II, III və IV çağırış deputat olub. Səbiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksek Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdürü vəzifələrində çal-

ışib. Qeyd edək ki, sözügedən dairədən həkim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputati Ramil Həsəndir. İddialara görə, Ziya Məmmədovun oğlu ilə şərki biznesi olmuş Trampin yenidən Ağ Eva qayıdış şansı artan kimi Məmmədovlar kləni fəallaşmağa başlayıb.

Elton Məmmədov 2016-ci ilde Donald Trampin prezident seçilməsindən sonra yerli saytlardan birinə bu barədə danişib. E.Məmmədov öncə deyib ki, Donald Trampin prezidentliyi dövründə ən azı Azerbaycanla strateji əməkdaş kimi bütün sahələrdə el-

“Nəhayət, bu gün üçün de aktual olan sual: “Məhz bu əlaqələr fonundan Məmmədovlar və Tramp ailəsinin isti münasibətləri diqqətdən yayınır. Ele bu səbəbdən ki, Donald Trampin prezident seçiləsinin Məmmədovlar ailəsinin yüksəlişi üçün zəmin yaratdı” iddiaları var. Razılışırsınız mı bəlli?”

Elton Məmmədovun cavabı belə olub: “Bizim yüksəlmişimiz ölkə rəhbəri və Azərbaycan xalqı ilə bağlıdır. Mənim heç bir xarici vətəndaşlığım yoxdur ki, kiminsə haradasa seçilməsindən istifadə edim.

Həbsdə olan icra başçısı ilə bağlı yeni qalmaqla

“Perlit” şirkətinin rəhbəri Biləsuvarda tikdiyi “Bayraq Muzeyi” və “Gənclər Evi”nin pulunu Mahir Quliyevdən ala bilmədiyini iddia edir

2006-2020-ci illərdə evvel 5 il Astaranın, daha sonra 9 il Biləsuvarın icra başçısı vəzifəsində çalışmış, 2020-ci ildə isə həbsdə olan Mahir Quliyevlə bağlı daha bir məhkəmə qalmışdır.

“Perlit” şirkətinin rehbəri Məhərrəm Ömrümov Biləsuvarda 2017-2018-ci illərdə tikdiyi “Bayraq Muzeyi” və “Gənclər Evi”nin pulunu indiyə qədər ala bilmədiyini, məhkəmələrin də buna görə yumduğunu deyir. O, xüsusən Ali Məhkəmənin hakimi Kəmale Abiyevadan şikayətçidir. Bu haqda Ali Məhkəmənin Plenuma kassasiya şikayətində yazıb. (dia-az-info).

Sahibkarın əlində 2017-ci ildə Biləsuvar Rayon icra Hakimiyyəti ilə bağlanmış 1 milyon 350 min manatlıq satınalma müqaviləsi var. Həm “Bayraq Muzeyi”, həm də “Gənclər Evi” 2018-ci ildə tikilib, təhvil verilib. Müqavilədə nəzərdə tutulan məbləğin 900 min manatını alsa da, qalan 450 min manat bugündənək verilməyib.

Məhkəmələr, o cümlədən



Ali Məhkəmənin hakimi Kəmale Abiyeva onun Biləsuvar Rayon icra Hakimiyyətinə qarşı 450 min manat pul tələbələrə olan şikayətini təmin etməyib. Əsas kimi bunu göstərib ki, sözügedən obyektləri “Perlit” şirkətinin tikidiyi təsdiqləyən səbəbələr

tərəfən qarşı iddiyasına baxılarken tender müqaviləsinə təqdim etməklə yanaşı, obyektlərin tikintisində istirak etmiş şəxslər də dindirilib. Onlar da təsdiqləyiblər ki, obyektlərin tikintisini “Perlit” şirkəti həyata keçirib. Hətta şirkət rəhbəri pulun bir hissəsini ala bilmədiyinə görə sonda onlara maaşların verilməsində problemlər yaranıb. Onlara deyilib ki, icra hakimiyyəti pulu köçürən kimi ödeniləcək.

“Bayraq Muzeyi” və “Gənclər Evi”nin tikintisi zamanı istifadə olunmuş inşaat materiallarının satışı ilə məşğul olan sahibkar Azər İsayevin de pulu ödənilmədiyinə görə o da məhkəməyə müraciət edib. Lakin o, “Perlit” şirkətinin rəhbəri Məhərrəm Ömrümova qarşı iddia qaldırıb. O bildirib ki, “Bayraq Muzeyi” və “Gənclər Evi”nin tikintisi üçün “Perlit” şirkətinə inşaat malları

qələri davam etdirəcək: “Arzu edək ki, ABŞ-in yeni dövlət başçısının Azərbaycan prezidenti cənab İlham Əliyevlə münasibətləri yaxşı olsun ki, xalqımızın qlobal problemi olan Dağılıq Qarabağ məsələsinin həlli istiqamətində müsbət addımlar atılsın”. O deyib ki, Trampin prezident seçilənən onun üçün sürpriz olub: “Mən siyasi arenada daha çox nüfuzu ilə tanınmış Hillary Clintonu üstünlük verirdim. Düşünürdüm ki, o seçilər, amma bu, mübarizədən Donald Tramp qalib çıxıb. Qalib isə heç vaxt müzakirə olunmur”.

O, qardaşının oğlu Anar Məmmədovun ABŞ prezidentini tebrik edənlər arasında yer almışdan danışarkən bunları deyib: “Mən düşünürəm ki, belə hala yalnız və yalnız sevinmək lazımdır. Azərbaycan gənclərinin, siyasetçilərinin, iş adamlarının belə mötəbər arenada olan insanlarla münasibətlərinin, onları yaxından tanımlarının dövlətə heç bir ziyanı yoxdur. Bu baxımdan düşünürəm ki, fərdi münasibətlər həm də dövlətçilik münasibətlərinə təsir göstərir, daha da yaxşı əlaqələr qurulur. Nəticə etibarilə xalqımız daha yüksək dividendlər qazanır. Mən belə bir addımı yüksək qiymətləndirirəm və düşünürəm ki, ölkə rəhbəri ile yanaşı belə fərdi təbriklər ölkəmiz üçün müsbət haldır”.

Nəhayət, bu gün üçün de aktual olan sual: “Məhz bu əlaqələr fonundan Məmmədovlar və Tramp ailəsinin isti münasibətləri diqqətdən yayınır. Ele bu səbəbdən ki, Donald Trampin prezident seçiləsinin Məmmədovlar ailəsinin yüksəlişi üçün zəmin yaratdı” iddiaları var. Razılışırsınız mı bəlli?”

Naxçıvan MSK-nin istifa verən sədri haqda ilginc iddialar

Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komisiyasının sədri Əjdər Əliyevin növbədənən parlement seçkiləri ərafəsi istifa verəsinin səbəbləri haqqında mediada iddialar var. Lent.az-in əldə etdiyi məlumatə görə, Əjdər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin seçkilərdə iştirak etmək üçün MSK sədri vəzifəsindən istifa verib.

Qanunvericiliyə əsasən, Əjdər Əliyevin sədr vəzifəsindən istefasını Ali Məclis təsdiqləməlidir.

O, 2006-2010-cu illərdə Naxçıvan Dövlət Universitetinin hüquqsünsəzlik ixtisasında oxuyub. 2012-2014-cü illərdə Naxçıvan MR Ali Mehkəməsində Vətəndaşların qəbulu və məktublara baxılması şöbəsinin məsləhətçi, 2014-dən sonra həmin şöbənin müdürü olub. Sonra isə Naxçıvan Ali Mehkəməsində Aparat rəhbəri vəzifəsine yüksəlib.

Ovqat.com-un əldə etdiyi məlumatlara görə isə Naxçıvan MSK sədrinin istifa vermesinin çox derin səbəbləri var.

Bildirilir ki, o, Vasif Talibov hakimiyyətinin son illərində - 2020-ci ildə bu vəzifəyə təyin olunub. MSK sədri olduğu 4 il ərzində Naxçıvan Ali Məclisindən seçkilər keçirilmədiyi üçün seçki təcrübəsi yoxdur.

“Deyilənlər inansaq, Əjdər Əliyev az-çox seçki prosesindən başı çıxanları da ya işdən uzaqlaşdırıb, ya da aşağı vəzifəyə təyin edib. Digər tərəfdən, Əjdər Əliyevin icra başçıları ilə əlaqələri o qədər yaxşı deyil. Vasif Talibovun dövründə rayon icra başçılarının qohumları MSK-larda təmsil olunurdu. İndi onların demək olar ki, hamısı işdən çıxarılb, yerlərinə yeniləri getirilib” deyə, xəbərdə bildirilir.

O da iddia olunur ki, Vasif Talibov işdən uzaqlaşdırıldıdan sonra yenidən Ali Mehkəməyə qayitmaq fikrine düşüb: “İddialara görə, bu yaxınlarda Naxçıvanda keçirilən məşhur toylardan birində dostlarının köməkliyi ilə Naxçıvan Ali Mehkəməsinin yetkilərindən biri ilə görüşmek şansı yaxalayıb. Amma ondan da qaneedici cavab ala bilməyib”. Sayt yazarı ki, bu səbəbdən o Naxçıvan Ali Məclisindən seçkilərdə iştirak qərarı verib.

□ “Yeni Müsavat”

Mən bunu belə qiymətləndirməm və belə də qəbul etmirəm. Zənimizəcə, eləvə şərhə Allah bizi yüksəltsin, cənab ehtiyac yoxdur...

□ “Yeni Müsavat”

Bu məhkəmə proseslərində 2020-ci ilin aprelindən həbsdə olan icra başçısı Mahir Quliyevin özünün dindirilməsi barədə vəsətə qaldırılıb. Çünkü “Perlit” şirkətinin rəhbəri icra başçısının həbsine qədər bir neçə dəfə ona müraciət edib, pulunu tələb etdiyi bilidir. Həmcinin sahibkar Azər İsayev də inşaat materiallarının pulunun ödənilməməsi ilə əlaqədar icra başçısı ilə görüşdüyündən deyir.

Lakin məhkəmə Mahir Quliyevin dindirilməsi barədə vəsətə təmin etməyib.

Mahir Quliyev 2020-ci il aprelin 29-da DTX-nin əməliyyatı nəticəsində icra hakimiyyətinin binasında öz kabine-tində saxlanılıb. 2022-ci ilin martında Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmüyle ona 11 il azadlıqlandan məhrumətme cəzası verilib. Səbiq icra başçısı Cinayət Məccəlisinin 179.4 (xüssüsələ külli miqdarda mənimsemə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311 (rüşvet alma) və digər maddələrlə təqsirli bilinib.

Bu yaxınlarda Ali Məhkəmə hakimə Teyyub Muxtarovun sədriyiliyə onun şikayətinə baxılıb və cəzası azaldılaraq, 8 il 3 aya endirilib.

□ E.MƏMMƏDƏLİYEV, “Yeni Müsavat”

“Bizim yüksəlmişimizin Trampla əlaqəsi yoxdur”

Deputatlığa namizədliyi ləğv olunan Elton Məmmədov Məmmədovların ovaxtkı ABŞ prezidenti ilə əlaqələri haqda nələr demişdi...

Ziya Məmmədovun qardaşı Elton Məmmədovun deputatlığa namizədliyinin ləğv edilməsindən sonra da bu mövətəfərdində müzakirələr səngiməyib. Yada salaq ki, E.Məmmədov bildirik ki, deputatlığa namizədliklə bağlı sənədlərini təqdim edəndən sonra təhdidlə üzləşib:

“Gedib, mənə imza verən həmyerilərimin qapısını döyüblər. Soruşurlar ki, doğrudanı Elton Məmmədova imza vermisiz? Onlar da “he” deyib. Mən cənab Prezidenti, dövləti sevən adamam. Bu adamlar yaramazlıqları ilə dövlətin siyasetinə xələl gətirir. Bu işlərin başında Məzahir Pənahov və icra başçısı Mənsur Məmmədov durur. Bu adamlar özü saxtakardır. Məndən tələb olunurdu ki, namizədlik vəsiqəni geri verim. Vermədim, ona

göre də belə saxtakarlıq etdi. Mən müxalifet deyiləm, mən cənab Prezidentin əsgəriyəm. Niye belə edirlər? Bugün bu cür saxtakar adamlara görə insanlar eziyyət çəkir”.

70 yaşı Elton Məmmədov Milli Məclisin II, III və IV çağırış deputat olub. Səbiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksek Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdürü vəzifələrində çal-

ışib. Qeyd edək ki, sözügedən dairədən həkim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputati Ramil Həsəndir. İddialara görə, Ziya Məmmədovun oğlu ilə şərki biznesi olmuş Trampin yenidən Ağ Eva qayıdış şansı artan kimi Məmmədovlar kləni fəallaşmağa başlayıb.

Elton Məmmədov 2016-ci ilde Donald Trampin prezident seçilməsindən sonra yerli saytlardan birinə bu barədə danişib. E.Məmmədov öncə deyib ki, Donald Trampin prezidentliyi dövründə ən azı Azerbaycanla strateji əməkdaş kimi bütün sahələrdə el-

“Nəhayət, bu gün üçün de aktual olan sual: “Məhz bu əlaqələr fonundan Məmmədovlar və Tramp ailəsinin isti münasibətləri diqqətdən yayınır. Ele bu səbəbdən ki, Donald Trampin prezident seçiləsinin Məmmədovlar ailəsinin yüksəlişi üçün zəmin yaratdı” iddiaları var. Razılışırsınız mı bəlli?”

“Deyilənlər inansaq, Əjdər Əliyev az-çox seçki prosesindən başı çıxanları da ya işdən uzaqlaşdırıb, ya da aşağı vəzifəyə təyin edib. Digər tərəfdən, Əjdər Əliyevin icra başçıları ilə əlaqələri o qədər yaxşı deyil. Vasif Talibovun dövründə rayon icra başçılarının qohumları MSK-larda təmsil olunurdu. İndi onların demək olar ki, hamısı işdən çıxarılb, yerlərinə yeniləri getirilib” deyə, xəbərdə bildirilir.

O da iddia olunur ki, Vasif Talibov işdən uzaqlaşdırıldıdan sonra yenidən Ali Mehkəməyə qayitmaq fikrine düşüb: “İddialara görə, bu yaxınlarda Naxçıvanda keçirilən məşhur toylardan birində dostlarının köməkliyi ilə Naxçıvan Ali Mehkəməsinin yetkilərindən biri ilə görüşmek şansı yaxalayıb. Amma ondan da qaneedici cavab ala bilməyib”. Sayt yazarı ki, bu səbəbdən o Naxçıvan Ali Məclisindən seçkilərdə iştirak qərarı verib.

□ “Yeni Müsavat”

Mən bunu belə qiymətləndirməm və belə də qəbul etmirəm. Zənimizəcə, eləvə şərhə Allah bizi yüksəltsin, cənab ehtiyac yoxdur...

□ “

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun geri çağırılacağı və Şuşadan parlament seçkilərinə qatılacağı haqda informasiyalar təsdiqləndi. Əvvəl bəlli oldu ki, P.Bülbüloğlunun "Novoyevremya.com" saytına müsahibə verib və deyib ki, şusahlar onu deputat seçcəyi təqdirde, onların etimadını doğrultmaq üçün hər şey edəcək.

"Şuşadan deputat olmaq böyük şərəfdir" deyən Xalq artisti namizəd olub-olmadığı haqda ümumiyyətə danişmayıb, sadəcə, jurnalistin Şuşadan deputat olması ilə bağlı sualını cavablandırıb. Ancaq tezliklə məlum olub ki, bu sadəcə istək deyil, Polad Bülbüloğlu 124 sayılı Şuşa-Ağdam-Xocavənd Daire Seçki Komissiyasına artıq müvafiq sənədləri təqdim edib.

Bu xəbər Rusiyaya səfir postuna göndəriləcək namizədlər haqqında müzakirələrə də yol açıb. Məlumatda iddia olunur ki, bu strateji posta YAP-in namizəd seçki siyahısında olmayan deputat Elnur Allahverdiyevin adı hallanır.

Yada salaq ki, ötən həftə Şuşada keçirilən Beynəlxalq Media Forumda Prezident İlham Əliyev Rusiya ilə əlaqələrin indiki vəziyyəti və gələcək perspektivi barədə de suala cavab verib. Prezident öncə deyib ki, ikitərəfli münasibətlərdə həll oluna bilməyən məsələ mövcud deyil və uzun müddətdir ki, belədir: "Düşünürəm ki, hətta müttəfiqliq qarşılıqlı fəaliyyəti haqqında Bəyannamədən əvvəl də belə idi. Prinsip etibarile biz bütün məsələləri qarşılıqlı anlaşma, qarşılıqlı hörmət, qarşılıqlı maraqlar və xalqlarımızın münasibətlərinin çoxşilik tarixi nəzəre alınmaq-

Rusiyadakı səfiri dəyişmək zərurəti

Polad Bülbüloğlunu əvəz edəcək səfir kim olmalıdır?



la nizamlamışdır. Siz tamamilə haqlısınız, son vaxtlar Zirvə görüşlərinin intensivliyi artıb və buna böyük ehtiyac var. Biz aprelde Moskvada, bu ayın əvvəlində Şanxay Əməkdaşlıq Təşkilati çərçivəsində görüşmüşük və güman ki, ilin sonuna qədər yenə görüşlər olacaq, mövzular çok genişdir. Ancaq onu da deməliyəm ki, indi əsasən, gündəlik çox geniş olsa da, - siz, əlbəttə, gündəliyə hamdan daha yaxşı bələdsiniz, - düşünürəm ki, yenə də ön plana çıxarılmış əməkdaşlıq məsələləri çıxır. Çünkü prinzip etibarila, ikitərəfli əməkdaşlıqda artıq hər şey nizamlanıb.

Siyasi qarşılıqlı fəaliyyət uğurla davam etdirilir. Ticarət dövriyyəsi artır. Rusiya



ilə Ermənistən arasında olduğu kimi deyil. Bildiyiniz kimi, Rusiya ilə Ermənistən arasında ticarət dövriyyəsi son iki ildə 5 dəfə artıb, 1,5 milyard dollardan 7,3 milyard dollara çatıb. Ancaq çıxarılmış əməkdaşlıqla bağlı məsələlərə geldikdə, bu sahədə əlbəttə ki, həm tərəfşəhərlərin, həm də başqa ölkələrin iştirakı ilə müzakirə etdiyimiz, həll etdiyimiz mövzular çıxdır. Bu, ilk növbədə, geosiyasi vəziyyət və həmşəkindən daha vacib olan Şimal-Cənub Nəqliyyat Dəhlizidir. Lakin bir çox başqa mövzular da var. Əminəm ki, münasibətlərimizin belə intensiv inkişafı həm ölkələrimiz, həm də bütövlükdə region üçün son dərəcə zəruridir.

Rusiya ilə əlaqələrin indiki səviyyəsi diplomatik korpusda hansı dəyişiklikləri zəruri edir? Ümumiyyətə, Rusiya kimi strateji ölkəyə səfir təyinatında hansı prinsiplər əsas götürülür?

Politoloq Oqtay Qasımov "Yeni Müsavat" a bildirdi ki, Polad Bülbüloğlu deputat seçiləcəyi halda onun diplomatik

fəaliyyəti sonlandırılacaq. Politoloğun fikrincə, onun yerine uyğun bir namizədin müyyəyen edilməsi prosesi gedir: "Azərbaycan və Rusiya arasında münasibətləri və 200 ilən artıq əlaqələri nəzərə alsaq təbii ki, Moskvaya göndəriləcək şəxs bir çox məsələlərə bağlı xüsusi keyfiyyətlərə malik olmalıdır. Belə ki, həmin səfir həmin ölkəni yaxşı bilməlidir, Rusiya cəmiyyətində, xüsusi də elitəsində ona qarşı müsbət münasibət olmalıdır. Həmin şəxs Rusiya mədəni və iqtisadi elitasi ilə çox effektiv əlaqələr qurmağı, Rusiya mediası ilə işləməyi, azərbaycanlılarla sıx əlaqələr qurmağı bacarmalıdır. Təbii ki,

eyni zamanda, ölkə Prezidentinə çox yaxın və sadıq şəxs olmalıdır. Azərbaycan və Rusiya münasibətləri hal-hazırda müttəfiqlik münasibətləri səviyyəsindədir. Ona görə də bu cür ölkələrə adətən Prezidentə yaxın hesab olunan şəxslər səfir göndərilir. O baxımdan bir daha qeyd edirəm, səfir şəkar diplomat olmalıdır, Rusiya mühitini və cəmiyyətini çox yaxşı tanımlıdır və özü də orada tanınmalıdır, qəbul edilməlidir, iki ölkə arasında bütün sahələrdə inkişafa töhfə verə biləcək addımları atmaq keyfiyyətlərinə malik şəxs olmalıdır".

□ **Elibar SEYİDAĞA,**
"Yeni Müsavat"

Bu məmurların istəfa verəcəkləri gözlənilir

Onların sırasında baş nazırın müavini də var, səfir də...

Bu sentyabrın 1-də Milli Məclisə növbədənənər seçkilər keçiriləcək. Seçkilərdə iştirak etmək istəyən məmurlar da çıxdır.

Bele ki, hakim Yeni Azərbaycan Partiyasının (YAP) ötən günlərdə açıqladığı namizəd siyahısında məmurların da adı var.

Onlardan biri Əli Əhmədovdur. O, 2013-cü ildə baş nazırın müavini təyin edilib. Əli Əhmədov I, III və IV çağırış parlamentin deputati olub. YAP-in sədr müavini 25 sayılı Nizami ikinci seçki dairesində namizədliyi irəli sürüldü.

YAP-in namizəd siyahısındaki digər məmür Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərovdur. Asif Əsgərov 2000-2006-ci illerde Gənclər, İdman və Turizm Nazirinin müavini, 2006-2009-cu illərdə Zaqatala Rayon İcra Hakimiyyətinin



başçısı, 2009-2015-ci illərdə 112 sayılı Zaqatala seçki dairesi Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. O, Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsine təyin edilib. Onun namizədliyi 65 yaşlı Heyder Əsərov Azərbaycan Respublikası

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini 44 sayılı Sumqayıt üçüncü seçki dairəsində YAP-i təmsil edəcək.

"İçərişəhər" Dövlət Tərix-Memarlıq Qoruğu idarəsi idarə Heyətinin sədri Şahin Seyidzadə də 1 sentyabrda keçiriləcək növbədənənər parlament seçkilərində iştirak etmək üçün deputatlıq namizədliyini irəli sürüb. O, namizədliyini 87 sayılı Qobustan-Şamaxı-İsmayıllı seçki dairəsindən irəli sürüb.

Nazirlər Kabinetin Aparatının İqtisadiyyat şöbəsinin müdürü Azər Əmirəslanov da deputat olmaq istəyənlər sırasındadır. O, 108 sayılı Ağstafa seçki dairəsindən deputatlıq namizədliyini irəli sürüb. Azər Əmirəslanov baş nazırın 2019-cu il 4 dekabr tarixli sərəncamı ilə Nazirlər Kabinetin Aparatının İqtisadiyyat şöbəsinin müdürü vəzifəsinə təyin edilib. 1-ci dərəcəli dövlət müşaviridir.

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə deputat seçilən şəxslər hökumətdə vəzife tuta bilməz. Sözügedən şəxslər deputat seçiləcəyi təqdirdə vəzifələri ilə vidaslaşmalı olacaqlar...

Namizədliyi 48 sayılı Abşeron birinci seçki dairesindən irəli sürülən Nigar Məmmədova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan DOST İnkliativ İnkışaf və Yaradıcılıq Mərkəzinin direktorudur. 50 sayılı Abşeron üçüncü seçki dairəsindən namizədliyi hakim partiya tərəfindən irəli sürülen Ramid Namazov isə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici əlaqələr şöbəsində çalışır.

121 sayılı Laçın seçki dairəsindən namizəd olan Rövşən Muradov Milli Məclisi Aparatının İqtisadi qanunvericiliy şöbəsinin müdir müavini vəzifəsində işleyir.

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da namizəd olacaq. O, 124 sayılı seçki dairəsindən namizədliyini irəli sürüb.

Qeyd edək ki, müvafiq qanunvericiliyə görə deputat seçilən şəxslər hökumətdə vəzife tuta bilməz. Sözügedən şəxslər deputat seçiləcəyi təqdirdə vəzifələri ilə vidaslaşmalı olacaqlar...

Azərbaycan Müdafiə Nazirliyinin iyulun 25-də yürüdürülməsi bəyanatda həm Brüsseli, həm Vaşinqtonu, həm də Parisi Ermenistanı yeni mühəribəyə həvəsləndirməkdə ittihəm etməsi ciddi müzakirə mövzusuna çevrilib. Çünkü adətən, xaricə bu cür ümvanlı bəyanatları Müdafiə Nazirliyi deyil, Xarici İşlər Nazirliyi yayar.

Müdafiə Nazirliyi son günlərdə Ermenistanın Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətinde kvadrokopter tətbiq etməklə təxribatlar törətməsinin davamlı xarakter alındığını qeyd edərək bəyan edib: "Amerika Birleşmiş Ştatlarının Ermenistanda keçirdiyi hərbi təlimlər, Fransanın Ermenistana öldürücü silahlarla təchiz etmesi və Avropa İttifaqı tərəfindən "Avropa Sülh Fondu" adı altında Ermenistana ilkin mərhələdə on milyon avro dəyərində hərbi yardımın göstərilməsi işğalçı Ermenistana bu kimi təxribatlar törətməyə həvəsləndirir və Azərbaycana qarşı növbəti mühəribəyə hazırlaşdırılmasına dəlalet edir".

Müdafiə Nazirliyi Ermenistan və onun havadarlarını Cənubi Qafqaz regionunda yeni mühəribə ocağı yaratmaq kimi niyyətləndən çəkinməyə çağırıb: "Ölkəmizə qarşı bu kimi təxribat əməlləri dayandırılmadığı" təqdirdə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin arsenalında olan bütün vəsitiyələrdən istifadə etməklə özünü müdafiə məqsədilə lazımi cavab tədbirləri görülməkdir. Bildiririk ki, regionda vəziyyətin gərginleşməsinə görə bütün məsuliyyət Ermenistanın hərbi-siyasi rəhbərliyinin və onun havadarlarının üzərinə düşəcəkdir.

tək verən dövlətlərə də xəbərdarlıq edilir ki, Azərbaycana təhdid, təhlükə yaranan hədəfləri məhv etməyə hazırlıq. Müdafiə Nazirliyinin də təxminən eyni məzmunlu və sərt xəbərdarlığın eks olunduğu bəyanat yayması məsələnin hərbi məzmun almağa başlamasından xəbər verir. Bəyanatda Ermenistana bu və ya digər formada dəs-

Qərb paytaxtları Bakının ittihamlarına nə cavab verəcək?

Müdafiə Nazirliyinin üç paytaxtı Ermənistani yeni mühəribəyə təhrikdə suçlaması vəziyyətin riskli xarakter alındığını göstərir



bundan sonra heç bir dövlət və ya beynəlxalq təşkilat Azərbaycana "niyə Ermenistana qarşı bunu etdi?" deyə irad bildirməməli və sual üvanlamamılmalıdır. Ermenistana başına hansı bələlər gələcəkse günahkar, səbəbkər Ermenistan hakimiyəti və ona havadarlıq edənlər hesab olunacaq. Ermenistani-

lətlər buna cavab verməlidirlər. Onlar Cənubi Qafqazı savaş meydanına çevirmək isteyirlər".

Eksperitin qənaətincə, prosesin gedisi və Azərbaycan Müdafiə Nazirliyinin bəyanatı hərbi toqquşmanın hər an baş verə bilmək ehtimalının yüksək olduğunu göstərir: "Ermenistanın son günlər təxribatları hərbi toq-

quşmanı qaçılmaz edə bilər. Əgər Qərb, əsasən də ABŞ bölgədə həqiqətən sabitlik, sülh isteyirse, ilk növbədə Azərbaycanın tələbini yerinə yetirib Ermenistana silah verməsini, müxtəlif addımlarla mühəribəyə həvəsləndirmələrini dayandırmalıdır. Bu olmayıcaqsa, məsuliyyət onların üzərində qalacaq. Heç kim sonra çıxıb bize deməsin ki, nədən belə etdiniz. Azərbaycan hərbi qüvvələri dövlətimizin sərhədlərini, təhlükəsizliyini qorumaq üçün Ermenistana elə bir ağır zərbə vururlar ki, Ermenistan dövləti onun altından çıxa biləməz. Bu zaman ermənilərin dadına Fransa da çata bilməyəcək. Ermenistanın silahlandırılması və təxribatlara sövg edilməsi təkcə Azərbaycana deyil, bütün Cənubi Qafqaza, həmçinin Rusiya, Türkiyə, İrana təhlükədir. Ona görə də bu dövlətlər də məsələyə münasibət bilməlidirlər".

□ **Elibar SEYİDAĞA,**
"Yeni Müsavat"

500 milyonluq silah müəmması

Səfir bu xəbərləri yayan kanalların "etibarsız mənbələr" olduğunu deyir - "od olmayan yerdən tüstü çıxmaz" məntiqi isə...

Son günlər İran və Ermenistan arasında 500 milyon dollar dəyərində gizli silah tədarükü müqaviləsinin bağlanmasına dair məlumatlar yayılıb. Bu barədə ilk olaraq Yaxın Şərqi yüksək rütbəli hərbi məmurlara istinadla "Iran International" kanalı məlumat yaymışdı.

Telekanalın məlumatına görə, Ermenistana tədarük edilən hərbi məhsulların siyahısına "Shahed 136", "Shahed 129", "Shahed 197" və "Mohajer" PUA-ları, həmçinin xeyli sayıda zenit-raket kompleksləri daxil olacaq.

Lakin çox keçmədi ki, əvvəlcə Ermenistan Müdafiə Nazirliyi bu məlumatları təkzib etdi. Bu gün isə İran İslam Respublikasının Ermenistandakı sefiri, böyük erməni canfəşanlığı ilə seçilən və "ermənidən betə erməniyi" ilə tanınan Mehdi Sobhani tez-tezlik həmin məlumatların yanlığını iddia edib.

Səfir bu xəbərləri yayan kanalların "etibarsız mənbə-



lər" olduğunu deyib. Sobhani bu cür xəbərlərin İranın qonşuları ilə münasibətlərinə zərər vurulmasına hesablaşdırığını əlavə edib: "İran İslam Respublikası Qafqaz regionunda sülh və sabitliyin bərqrar olması, eləcə də iqtisadi inkişafı destekləyir".

Ermenistanın Maliyyə Nazirliyi bildirib ki, 2024-cü ilde müdafiə xərcləri 2020-ci il-

le müqayisədə 81% artıb. Ermenistanın 2024-cü ildə müdafiə bütçəsi təxminən 1,4 milyard dollar olub, ona görə də bu sazişlə İrana ayrılan vəsait bu bütçənin təxminən üçde birini təşkil edir. Ermenistanın bunu necə ödəyə biləcəyi məlum deyil, lakin bəzi analitiklər hesab edirlər ki, kredit ödənişləri bir seçim olabilir.

Hətta 44 günlük mühəbədən sonra da Qarabağdakı sabiq separatçı və terrorçu rejimi Laçın yolu vəsitiesilə yanacaqla və digər ləvazimatlarla təmin edən İran idi. Daha sonra Zəngəzur dəhlizini məsələsində məlum bəyanatları ilə açıq ermənipərest mövqə sergiləyən, Azərbaycanla sərhəddə hərbi təlimlər keçirən və Azərbaycanı təhdid edən də İran oldu. Azərbaycan sefiriyyinə terror hücumu da İranda baş verdi...

Ekspert qeyd edir ki istenilən halda bu cür süreli silahlanma Ermenistani fəlakətə sürükleyir: "Ermenistan Vətən mühəribəsindən əvvəl də Hindistandan əks-batareya döyüş sistemləri almışdı. Ancaq bu da mühəribənin tələyini dəyişməmişdi. Bir neçə ferqli ölkənin silahlarının alınması qarşıqlıq yaradır və Ermenistana üstünlük qazandırma bilməz. Hindistanın ənənəvi silah istehsalçısı deyil. Bu ölkə digər ölkələrin silahlarını lisenziya əsasında istehsal edir. Hindistan silahları ilə bağlı etibarlı tərəfdəş hesab olunmur. Ənənəvi silah istehsalçıları qarantiya məsələlərinə önem verir. Hindistanın isə işi silah satandan sonra bitir".



Namizəd olmayan partiya sədlərinə sərt ittihamlar

"Hətta deputatlığa namizədlilik üçün də siyasi iradəyə malik deyillərsə, belə müxalifətçiliyin..."

"Azərbaycanda müxalifət yoxdur" deyənləri bəzən qınayurlar və ictimai müzakirələrdə buna an çok etiraz edənlər də məhz həmin "müxalif partiya" sədləri, eləcə də "avtobus müxalifəti" ifadəsindən inciyən məlum şəxslərdir. Lakin hazırda imzatoplama kampaniyası davam edən parlament seçkisinin ilk mərhəlesi göstərdi ki, doğrudan da özlərin müxalifət partiyası, müxalifət lideri adلانanların böyük əksəriyyətinin davranışları siyasi müxalifət, siyasi mübarizə anlayışları ilə qətiyyən üst-iüste düşmür".

Azpolitika.info saytı müxalifət partiya liderlərinin seçkilərə qatılmamasına belə münasibet bildirib. Bəlli ki, müxalif partiya sədlərinin əksəriyyəti seçkidi deputatlığa namizəd kimi iştirakdan imtina ediblər: "Bu sıra Müsavat rəhbərləri Isa Qəmbəri, Arif Hacılı, Ədalet Partiyasının sədri İlyas İsmayılov, Vətəndaş Həmrəyi Partiyasının sədri Sabir Rüstəmxanlı və digərlərini aid etmək olar. Maraqlıdır ki, bir çox partiya sədləri evvelki seçkilərdə heç olmasa namizəd kimi iştirak edir, mandat üçün mübarizə aparır, ya da ən azından mübarizə görüntüsünü yaradırılar. Yaxşı, sadaladığımız və sadalamadığımız partiya sədləri neinki deputatlıq, hətta deputatlığa namizədlilik üçün də siyasi iradəyə malik deyillərsə, o zaman belə müxalifətçiliyin nə mənəsi, nə əhəmiyyəti, cəmiyyət üçün nə xeyri var?"

Sayıt daha sonra yazar: "Nə prezident seçkisində, nə də parlament seçkisində iştirak edən bir partiya sədri hansı adla, hansı mənqliqə siyasetdə və partiya sədrliyində qalır? Bu partiya sədləri üçün maraqlı bir nümunə göstərə bilərik. Məsələn, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov MSK-ni və həmin qurumun sədri Məzahir Pənahovun onun namizədiyini qeyd etmədi üçün sərt tənqid etdi. Beleliklə də təkbaşına bu partiya sədlərinin topasından dənə böyük cəsarət və irade ortaya qoymuş oldu.

O da maraqlıdır ki, bu partiya sədləri öz namizədləklərini vermedikləri halda partiyadakı sədr müavinlərini və digər partiya təmsilçilərini qabağa veriblər. Məsələn, Vətəndaş Həmrəyi Partiyasının sədri Sabir Rüstəmxanlı növbədənənar parlament seçkilərində iştirak etməyəcəyini deyib. Lakin partiyadan son Milli Məclisde təmsil olunan deputatlar Fəzail İbrahimli və Rafael Hüseynovun namizədiyi yenidən irəli sürüllər. Yaxud, Müsavat başqanı Isa Qəmbər seçkiyə getmir, amma sabiq deputat İkram İsrafilə də daxil olmaqla, xeyli sayıda namizəd irəli sürür. Eyni mənzərə digər partiyalarda da var. Bütün bu başverənlər bir dənə göstərir ki, Azərbaycanda normal siyasi mühitin, seçki gündəminin, siyasi fəallığın, nəhayət, ehalide siyasetə və siyasətlərlə qarşı laqeyidlilikin, inanımsızlığın kökündə duran səbəblərdən biri də məhz bu "müxalifət liderləri"nin irədəsizliyidir..."

Seçkisi başlamamış yenə referendum iddiaları

Bir sıra qanunları yeniləməyə ehtiyac var, amma zaman...



Sentyabrın 1-də Azərbaycanda növbədənənar parlament seçkiləri keçiriləcək. Artıq partiyalar namizədlərini müyyənələşdirib, müstəqil şəxslər ayrı-ayrı dairələrdə namizəd olublar. Namizədiyini irəli sürənlərdən rəsmi qeydiyyata alınanların sayı artır. Eyni zamanda, namizədiyini irəli süren şəxslərin bir çoxu hazırda imza toplamaqla məşğuldur. İmzaların və digər sənədlərin DSK-lara təqdim olunması üçün son tarix 2 avqustdur. Təhlükət-təşviqat kampaniyası isə 9 avqustdan başlayacaq.

Qeyd edək ki, növbədənənar parlament seçkilərindən öncə Azərbaycanda referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi.

Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə görə seçkilərin öncə çəkilməsi referendumun keçiriləcəyi barədə iddialar yayılmışdır. Belə ki, referendumla konstitusiyanın dəyişəcəyi, icra hakimiyətlərinin ləğv ediləcəyi, deputat yerlərinin sayının artırılacağı, qarşıq seçki sisteminə kecid ediləcəyi deyildi. Ancaq Bakıda keçiriləcək COP29 tədbirinə gör

Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı gündəmədədir. Bu barədə İngiltərənin "Financial Times" qəzeti Azərbaycan ilə Avropa İttifaqı arasında enerji əməkdaşlığına dair məqalə dərc olunub.

Məqalədə bir çox məsələlərlə yanaşı, Azərbaycan ilə Avropa İttifaqı arasında yeni qaz müqaviləsinin imzalanıb-imzalanmayacağı ilə bağlı məsələyə də aydınlıq getirilib. (Cebhe.info).

Məqalədə xüsusilə vurğulanır ki, Azərbaycan Avropa İttifaqının qaz ixracı ilə bağlı uzunmüddətli müqavilə imzalamamasından narahatdır. "Bakı 2040-ci ilə qədər Al-ni daimi enerji ilə təmin etmək isteyir. İndiye qədər model bu cür idi ki, Azərbaycan təchizatın 30 %-ni özü maliyyələşdirir, 70 %-i isə Al-dən kredit alır. Lakin Al artıq 5 aydan çoxdur ki, Azərbaycana kredit ayırmığı uzadır" - deyə məqalədə qeyd olunub. Müellif elave edib ki, Bakı 2040-ci ilə qədər Al-nin "yaşıl enerji"yə keçid siyaseti ilə bağlı tədarükün özü tərefindən maliyyələşdirməsini qəbul etmir.

Bu, onu deməyə əsas verir ki, belə olan halda Bakı bu qədər pul xərcleyib, lakin gelir götürməyəcəyini düşünür. Azərbaycan Respublikasının Avropa İttifaqı (Al) yanında Nümayəndəliyinin rəhbəri Vaqif Sadıqov bildirib ki, Azərbaycan Avropa İttifaqına 3-6 aylıq təbii qaz göndərməklə yanğınsöndürən olmaq istəmir. Maraqlıdır, niyə Brüssel Bakı ilə yeni qaz müqaviləsi imzalamaqdan yayar? Bakı 2040-ci ilə qədər Al-ni daimi enerji ilə təmin etmək imkanları var?

Diger önemli məsəlesi isə Avropa İttifaqı Kiyev və Bakı ilə Azərbaycan qazının Ukrayna vasitəsilə tədarük ilə bağlı danışqlar aparır. Görəsən, Brüssel Azərbaycan qazının Ukrayna vasitəsilə Avropaya tədarükündə, bu istiqamətdə milyard dəyərində investisiya layihələrinin həyata keçirilməsində maraqlı olaçaq?

Məsələ ilə bağlı enerji məsələləri üzrə ekspert Zəfər Veliyev "Cümhuriyet" qəzeti -ne açıqlamasında qeyd edib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli rol oynayır:

"2022-ci il iyunun 15-də Azərbaycan ilə Avropa Komissiyası arasında yeni enerji əməkdaşlığına dair saziş imzalandı. Bu saziş imzalandıqdan sonra hədəflər müəyyən edilib. İmzalanma mərasimindən sonra Avropa Komissiyasının rəsmiləri Azərbaycanın enerji infrastruktur layihələrinə investisiyaların cəlb edilmesi və qaz yataqlarının istismarı istiqamətində Avropa şirkətlərinin Azərbaycan hökuməti ilə six əlaqələr qurmaları ilə bağlı çağırışlar edildilər. Bu, o dövredə təsadüf edirdi ki, 2022-ci ilin fevralında Rusi-

Al Azərbaycanla milyardlıq layihələr hazırlanır

"Financial Times" ölkəmizlə Al arasında enerji əməkdaşlığının perspektivi haqda nələr yazıb?



yanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropanın enerji təchizatında böhranlı vəziyyət yarandı. Ona görə de rəsmi Brüssel Avropaya təbii qaz tədarükünün şəxaləndirilməsi üçün Azərbaycan, Ölcəzair, Nigeriya və digər ölkələrlə danışqlar aparmağa başladı. Azərbaycan Al-nin enerji siyasetində mühüm ölkə hesab olunur".

Ekspert Azərbaycanın Avropaya indiki həcmilərdən artıq qaz tədarük etmək imkanlarına sahib olduğunu bildirib.

"Əger Avropa dövlətlərinə 2027-ci ildən sonra əlavə qaz həcmərinin artırılması barede səhəb gedirse, ilk növbədə Cənub Qaz Dəhlizinin komponentləri - Bakı-Tbilisi-Ərzurum, Trans-Anadol (TANAP) və Trans-Adratik (TAP) qaz boru kəmərlərinin imkanlarını nəzər keçirmək lazımdır.

Hesab edirəm ki, TANAP-in qaz ötürüçülük qabiliyyətinin 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eyni zamanda TAP-in ötürüçülük qabiliyyətinin 10 milyard kubmetrdən 20 milyard kubmetrə qədər çatdırılmasına ehtiyac var. Sözsüz ki, hər iki boru kəmərin ötürüçülük qabiliyyətinin artırılması üçün əlavə investisiyalar cəlb ediləlidir".

Onun sözlərinə görə, Azərbaycanın 2027-ci ildən sonra Avropa ölkələrinə 16 milyard kubmetr qaz nəql etməyi hədəfleyib:

"Bu hədəfə çatmaq üçün Cənub Qaz Dəhlizinin imkanları genişləndirilməli, xüsusilə TANAP və TAP etrafında yeni qaz stansiyaları tikilməli və əlavə texniki işlər görülməlidir. Təbii ki, bütün bunların həyata keçməsi üçün əlavə investisiyalar cəlb olunmalıdır. Lakin rəsmi Brüssel bəyan edir ki, onun yeni infrastruktur layihələrinin maliyyələşdirilməsində imkanlarını məhduddur.

Brüsselin bu bəyanatı Avropa İttifaqının yeni enerji siyasetindən irəli gəlir. Çünkü Al-nin ənənəvi karbohidrogen ehtiyatlarına və bu ehtiyatların nəqline yönələn infrastruktur layihələrinin reallaşmasına maliyyə ayırmaga maraqlı azalır. Əsas səbəb məhz budur. Avropa Komissiyasının, bütövlükde Avropa İttifaqının yeni enerji hədəfləri Azərbaycanın beynəlxalq qaz ixrac qabiliyyətini artırmaqla bağlı hədəfləri ilə ziddiyət təşkil edir. Əger Azərbaycan Avropaya qaz həcmərinin artırığı hədəf kimi götürübse, onda həm infrastruktur layihələrinin həyata keçməsinə, həm də Cənub Qaz Dəhlizinin komponentlərinin ixrac imkanlarının genişləndirilməsinə əlavə investisiyalar yatırılmalıdır".

Azərbaycan bu dəhliz vasitəsilə Avropanın səkkiz ölkəsinə təbii qaz tədarük edir. Azərbaycan keçən ilə müqayisədə bu il TAP boru kəməri vasitəsilə Avropaya 13 milyard kubmetr qaz tədarük yaşıanacaq. Hər üç ölkənin

edəcək. Bu, pik nöqtədir. Halbuki kəmərin hazırlığı tövürçülük qabiliyyəti 12.3 və ya 12.5 milyard kubmetr civarındadır. Hazırda təbii qazın axın sürətini artırmaqla TAP-in tövürçülük qabiliyyətini 13 milyard kubmetr çatdırmaq olar".

O bildirib ki, Azərbaycan Avropa Komissiyası ilə uzunmüddətli qaz sazişi imzalamaqda maraqlıdır:

"Avropaya əlavə qaz həcmərinin nəql olunmasına əngəl yaranan heç bir ciddi problem yoxdur. Amma Al-nin yeni enerji siyaseti Azərbaycan qazının tədarükün artırmasına məhdudiyyət yaradır. Brüsselin yeni enerji siyaseti ilə bağlı sənədlərdə qeyd olunur ki, Avropa karbohidrogen ehtiyatlarının 80 % azaldılması nəzərdə tutulub. Bu 80 %-in 40 %-i təbii qaza aiddir. Bu, Azərbaycanın enerji hədəfləri ilə üst-üstə düşmür".

Azərbaycanın Ukrayna üzərində Avropaya gələcək qaz nəqline gəlincə, Zəfər Veliyev vurğulayıb ki, bu, texniki cəhətdən mümkün görünür: "Bu ilin sonunda Al, Rusiya və Ukrayna arasında tranzit qaz sazişinin müddəti başa çatacaq. Müddət başa çatıqdan sonra Avropanın ümumi qaz balansında 11 milyard kubmetr deficit yaranacaq. Belə olan halda Avropanın üç ölkəsi - Slovakiya, Moldova və Avstriyanın qaz təchizatında ciddi problemlər yaşanaçaq. Hər üç ölkənin

beynəlxalq sulara çıxış imkanları məhduddur. Avropanın birləşdirici qaz kəmərlərinin tövürçülük qabiliyyəti ele də yüksək seviyyədə deyil. Sonda Zəfər Veliyev qeyd edib ki, Avropa Komissiyası yeni enerji siyasetini yenidən nəzərdən keçirməlidir: "Bu istiqamətdə zəruri addımlar atılmazsa, Avropanın enerji təhlükəsizliyində problemlərin çoxalmasına şahidi olacaq".



Mərkəzi Bank "Naxçıvanbank"da hesabı olanlara müraciət etdi

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə yararsız və zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, elecə de yubiley və xatirə pul nişanlarının alış ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılıması və vətəndaş məmənnuluğunun yüksəldilmesi məqsədilə "Nağd pul ofisi"nın fealiyyəti davam etdirilir.

Bankdan verilən məlumatə görə, vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındaki inzibati binasında yerləşən xidmət ofisində həftənin II, III və IV günləri saat 10:00-dan 13:00-dək, elecə de Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən erazi idarələrinə həftənin bütün iş günləri saat 10:00-dan 16:00-dək tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, elecə de yubiley və xatirə pul nişanlarının alış üçün müraciət edə bilərlər.

Eyni zamanda, "Naxçıvanbank" ASC-nin yenidən təşkil prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyen fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan MR İdarəesi ilə yanaşı, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında fealiyyət göstərən "Nağd pul ofisi"nə də müraciət etmək imkanı yaradılıb.

Əger belə olmasaydı, Avropa İttifaqının üzv ölkələrinin aktivlərində təbii qaz terminallarının gücü 75 %-dən aşağı olmazdı. Belə bir hal Avropa Komissiyasını Azərbaycanın imkanlarından yararlanmağa vadar edir. Azərbaycan Rusiya ilə Ukrayna arasında tranzit qaz sazişi ilə bağlı təməslərin qurulmasına və danışqların aparılması və vasitəciliyədən məmənnuluğun yüksəldilmesi məqsədilə "Nağd pul ofisi"nın fealiyyəti davam etdirilir. Bildirim ki, Ukraynanın qaz nəql sistemləri hazırlı mühərribə fonunda təhlükə altındadır. Rəsmi Kiyev artıq Lugansk yaxınlığında yerləşən Saxranovka qaz ötürmə stansiyası üzərində nəzarəti itirib.

Sonda Zəfər Veliyev qeyd edib ki, Avropa Komissiyası yeni enerji siyasetini yenidən nəzərdən keçirməlidir: "Bu istiqamətdə zəruri addımlar atılmazsa, Avropanın enerji təhlükəsizliyində problemlərin çoxalmasına şahidi olacaq".



Yüksəlş şəraitində

Zamin HACI
 zaminhaci@gmail.com

Avropadan bir tanış vətənə gəlmək üzrədir, dünən zəng vurmuşdu, deyir uşaqlar məktəb tətiline təze çıxıblar, istəyirik bir az Azərbaycanda qalsınlar, ana yurdun gözəlliklərindən həzz alınsın.

Mən ona xoşgeldin elədim, eyni zamanda təəccübləndim ki, orda yaxşı uşaqlara zülüm verirlər. Bu qədər oxumaq, öyrənmək axı nəyə gərəkdir? Maşallah, bizim uşaqlar artıq 3 aya yaxındır tətilədər. Aprelin axılarından orta məktəblərimiz qeyri-rəsmi tətilə çıxır, müəllim(lər) təhsil ocaqlarına yalnız dovgə qarışdırmaq, mürəbbə reseptləri, əri nece bezdirmek kimi müzakirələr üçün axışırlar. Ondan da sonra rəsmi tətil başlayır. Hələ iki ay da bundan sonra kef edəcəklər.

Prinsipcə, bizdə oxumağa ehtiyac olmur, çünki kim oxuması axırdı rəhbər vezifələr tutur. Bunu zarafat üçün yazdım, əlbəttə. Əslində oxuyuruq, ancaq özümüzə bəs eləyən qədər. Baş-beynimizi xarab eləmirik. Sağ əolsun hökumətimiz, bizim əvəzimizdən bütün bilikləri öyrənir, tətbiq edir. Xalqa da rahat çarpayıda uzanıb uşaq pulu, pensiya, yardım gözləmək qalır. Minnədarlığımızı bildiririk. Avropa kimi yaşamaq istəmirik!

Ele daimi oxuculardan Məğrib bəyin suali da minnədarlıq temasını əhatə edir. Keçən yazımızda şampan şərablarının aksız vergisinin azaldılması münasibətiylə şad olmuşdum, bəyi isə bu sual düşündür ki, görəsən şampan və sabunlara da aksız vergisi azaldılacaqmı.

Həqiqətən, aktual mövzudur. Əlaqədar orqanlardan cavab gözləyirik. Ən azı sabunun vergisi azaldılmalıdır. Çok işlənir.

Ümumiyyətlə, vergilər mövzusu həmişə aktualdır, insanların dolanışığına az da olsa təsir edir. Yenə bu yaxında gülmeli hadisənin şahidi oldum. İki vətəndaş dövlət idarəsində ağızlaşdırılar, daha dəqiqi, dövlət qulluqçusu zəhmətkeşə xidmət etmək istəmirdi, mədəni şəkildə "bas bayıra" deyirdi. Bu zaman zəhmətkeş qızışdı, özündən çıxdı və məmura belə söylədi: "Sənin ixtiyarı yoxdur! Mənə xidmət etmek borcunuzdur! Siz maaşı menim ödədiyim vergilərdən alırsınız!" Axırıcı cümləni deyəndə zəhmətkeşin özünü də güləmək tutdu, məmura qoşulub qəhqəhe çəkdilər. Boynuma alıram, biz - hadisə şahidləri də doyuncu güllüşdük.

Bu cür şad-xürrəm şəraitə görə hökumətə təşəkkür edir. Ətrafımızda, dünyada hər yerde gərginlikdir, biz isə gülürük. Dərd çəkməyin mənası yoxdur. Şair vaxtıla gözəl yazmışdır: "Vətənimin seyrinə çağırıram elləri, Sərvət görəmək istəyən Azərbaycana gəlsin!"

Yerüstü və yeraltı, maddi və mənəvi, elmi və kütləvi, hüquqi və sosial sərvətlərimizin artımı bir çox detallarda özünü göstərir. Bu yaxında polis bir dələduzu yaxalamışdı. Sitat: "DİN-in Mətbuat Xidmetinin məlumatına görə, paytaxt sakini, əvvəller məhkum olmuş Babazadə Elvin Firdüsin oğlu özünü ali rütbeli - (general-mayor) əməkdaş kimi təqdim edərək insanların pulunu əla keçirib. 2024-cü ilin aprel-may aylarında ayrı-ayrı zərərçəkənlərə müxtəlif vədlər verərək onların ümumilikdə 61700 manatını dələduzu luq yolu ilə tələyib". Sitatin sonu.

Bu yurun. Artıq dələduzlarımızın da "rütbeləri" qalxməqdadır. Qabaqlar belə hadisəyə rast gəlirdikmi? Mən xatırlamıram. Ən son yadına gələn 2022-ci ilde bir "polkovnik" dələduz mövzu olmuşdu. "Mayor", "kapitan", hətta devalvasiya və hiperinflasiya zamanlarında "serjant" dələduzlarımıza da rast gəlinib. Lakin ilk dəfədir milli dələduzumuz özünə birbaşa general poqonları taxmışdır.

Bu, özündən arxayıncılığın zirvəsidirmi? Mənəcə yox. Sadəcə, artıq xalq daha aşağı rütbelərin toruna düşmək istəmir. Səviyyəmiz yüksəlmişdir. Polkovnik sənə hansı xəyiri vere bilər, misal üçün, hansı işini düzəldəcək? General - başqa məsələ.

Bəs bu "general" 21 min manata armudu stəkan alan generaldan pisdirmi? Ritorik sualdır, əlbəttə.

Xəbərdə, fikir verdinizsə Elvin müəllimin qabaqlar da dəstəq həyatı yaşadığı vurğulanmışdı. Bu dəfə qazamatdan çıxanda hansı rütbəni taxacaq - təsəvvür eləmeyim belə çətindir...

ABS-in Qafqazda danişqlar üzrə baş müşaviri Lui Bono İrəvanda olub və hökumət rəsmiləri ilə görüşüb. Maraqlıdır ki, Lui Bono regiona mayın üçüncü ongünülüyündə gelmişdi. Bundan sonra ölkəsinə qayıtmış və iyun ayında bu dəfə Azərbaycana səfər etmişdi.

Amerikanın Bakıdakı sefirliyindən bildirilib ki, Lui Bono Ermənistandan sonra Azərbaycana səfər etmeyecek: "Səfərlə bağlı təfərruatımız yoxdur. ABŞ Dövlətinin Cənubi Qafqaz danişqları üzrə baş müşaviri Lui Bono ABŞ-in sülh prosesinə dəstəyini, davamlı və ləyaqəti sülhə nail olmağın yollarını müzakirə etmək üçün tez-tez regiona səfər edir".

Bəlli ki, mövcud Ermənistən konstitusiyası sülhün əldə edilməsinə əngel törədir. Rəsmi İrəvan qonşu ölkələrə ərazi iddialarından əl çekməsə, sülh qalıcı ola bilməz. Diğer tərəfdən, Ermənistən sülh sazişində üzərində götürdüyü öhdəliklərdən hüquqi bəhanələrlə yayınmaması üçün də bu məsələ həll edilməlidir.

"Sülh" sazişinin imzalanması prosesində əldə edilmiş inkişaf"dan bəhs edərək ABŞ rəsmiləri Azərbaycan və Ermənistən üçün "çətin, əsaslı güzəştər" dən danışırlar. "Güzəştərin zəruriliyi"ni vurgulayarken Vaşinqton rəsmiləri İrəvana yox, məhz Bakıya üvanlanmış xitabla çıxış edirlər.

Hazırda da təxminən eyni ssenari tekrarlanır. Vaşinqton "zəruri güzəştər" dedikdən çox yəqin ki, Ermənistən Konstitusiyasında ölkəmizə qarşı ərazi iddialarının təsbitləndiyi ifadələrin aradan qaldırılması üçün zəruri düzelşələr və dəyişikliklər edilmədən yekun sülh sazişinin imzalanmasına nəzərde tutur. Bononun bu baxımdan İrəvanla nəyi müzakirə etdiyi maraqlı doğurur.

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov Ermənistən sülhə getməkdən başqa heç bir yolunun qalmadığını qeyd etdi: "Uzun illərdi Ermənistəni bölgədə gərginlik və qarşidurma yaranan bir dövlət kimi tanıyırıq. Bu gün Ermənistən ona görə sülhədən dənmiş ki, artıq Rusiya onu əvvəlki kimi dəstəkləmir. Belə bir durumda Ermənistənə sadəcə sülhə getməkdən başqa yolu yoxdur. Əger sülh müqaviləsi bağlamasa, bir dövlət kimi tarixin səhifəsindən silinib getməli olacaq. İndiki erməni hökuməti bunun fərqliyədir və bu gerçəkləri çox yaxşı anlaysı. Bu səbəbdən istəsə də, istəməsə də sülh yolu üçün o qədər də hamar deyil. Beyni "böyük Ermənistən" zəhəri ilə yuyulmuş erməni toplumu özgə torpaqlarına iddialarla bağlı konstitusiyadakı müddəaların aradan



ABŞ-in "Qafqaz canışını" Bakıya gəlmədi - təzyiq, yoxsa...

Vaşinqton təmsilçiləri "davamlı və ləyaqəti sülh" ifadəsi ilə nəyi demək isteyirlər?

qaldırılmasını həzm edə bilmir və buna qarşı çıxır. Bu səbəbdən Paşinyan hakimiyəti konstitusiyadakı dəyişikliyi erməni toplumunu zamanla "yola getirmək" həll etmək isteyir. Bu yol uzun bir yoldur, lakin zaman öz işini görür. Baxın, yaxın vaxtlara qədər Ermənistən hakimiyəti Azərbaycan hökumətinin Ermənistən konstitusiyasında dəyişikliklərin zəruriliyi ilə bağlı tələblərinə böyük bir basqı göstərə də, son vaxtlar hakimiyət yetkililərinin bu məsələ ilə bağlı ritorikası dəyişib, hətta Nikol Paşinyan bu günlərdə ilk olaraq konstitusiyada dəyişikliklərin zəruriliyindən daşıdı. Deməli Ermənistən hökuməti konstitusiyadakı müraciət maddələrinin dəyişdirilməsinin zəruriliyini anlaysı, lakin bunu dərhal edə bilmir. Daha doğrusu, Ermənistən hakimiyəti bu məsələdə aqressiv erməni toplumunun ölkədə qarşidurma yaradacağından ehtiyatları. Heç şübhəsiz ABŞ rəsmiləri də Bakının tələbinin haqlı olduğunu bilirlər. Onlar Ermənistən hökuməti bununla bağlı açıq təzyiq etməsə də, görünən budur ki, bağlı qapılar arxasında Ermənistən rəsmilərindən bunu tələb edirlər. Ermənistən hökuməti isə, hələlik özünü bu dəyişikliyi keçirməyə hazır hesab etmir. Birləşmiş Ştatlar administrasiyası yaxşı başa düşür ki, Bakının tələbləri tam haqlıdır və başqasının torpağına rəsmi iddialı olan tərəflə sülh müqaviləsi bağlamaq mümkünsüzdür. Məsəle budur. Ona görə sülh müqaviləsi ətrafinda hansı danışqların getməsindən, rəsmilərin hansı bəyanatlar verməsindən asılı olmayıraq, Azərbaycan-

la Ermənistən arasında sülh müqaviləsi Ermənistən konstitusiyasındaki müraciət muddəalar aradan qaldırıldıqdan sonra mümkün olacaqdır".

Deputat Azər Badamov hesab edir ki, Lui Bononun Azərbaycana səfər etməsi o qədər də vacib məsələ deyil: "Son vaxtlar ABŞ rəsmilərinin Ermənistənə səfərlərinin intensivləşdiriyi müşahidə edir. O cümlədən 25 iyulda ABŞ-in Qafqazla danişqlar üzrə müşaviri Lui Bono İrəvana səfər etdi. Lui Bononun səfərindən sonra ABŞ-in Ermənistəndə səfərlərinin paylaşılmışdır. Ermənistənla Azərbaycan arasında sülh razılaşmasının vaxtının çatlığı, İrəvanla Bakı arasında davamlı və ləyaqəti sülhün yaradılması istiqamətində işi müzakirə etdikləri qeyd olunur. Burda sual olunur ki, ABŞ rəsmiləri davamlı və ləyaqəti sülh ifadesi işlətməkə nəyi demək isteyirlər? Təbii ki, Azərbaycanla Ermənistən arasında sülh gündəliyi və bu gündəlikdə həll olunmalı məsələlər bəllidir. Bu, ilk növbədə Ermənistən konstitusiyasında qonşulara qarşı olan ərazi iddialarından rəsmi şəkildə el çəkilməsidir. Bu tələbimiz beynəlxalq hüquqa sənədləndirilən heç kim də bəzən başqa bir şey də tələb edə bilmir. Bu baxımdan Lui Bononun Azərbaycana səfər etməsi də başa düşüləndir. Çünkü Azərbaycan müstəqil siyaset aparır və Ermənistən kimi vassal ölkə deyil. Azərbaycanın dəyişilməz mövqeyi bəllidir və ABŞ rəsmiləri ölkəmizə səfər etməklə mövqeyimizi dəyişir. Həm də mövqeyimiz beynəlxalq hüquqa əsaslandırdıqdan heç kim də bəzən başqa bir şey də tələb edə bilmir. Bu

verir, silahlardan çıxarırlar. ABŞ rəsmiləri bir tərəfdən regionda davamlı sülhü dəstəklədiyi bildirir, digər tərəfdən Ermənistən ordusu ilə hərbi təlimlər keçirir və hərbi dəstəyini göstərir. Bu da ABŞ-la Ermənistənə açıqlamalarında səmimiyyətin olmadığını gösterir.

Lui Bononun Azərbaycana səfər etməsi də başa düşüləndir. Çünkü Azərbaycan müstəqil siyaset apardı və Ermənistən kimi vassal ölkə deyil. Azərbaycanın dəyişilməz mövqeyi bəllidir və ABŞ rəsmiləri ölkəmizə səfər etməklə mövqeyimizi dəyişir. Həm də mövqeyimiz beynəlxalq hüquqa əsaslandırdıqdan heç kim də bəzən başqa bir şey də tələb edə bilmir. Bu baxımdan Lui Bononun Azərbaycana səfər etməsi o qədər də vacib məsələ deyil. ABŞ regionda davamlı sülh isteyir. Ermənistən təhlükəsizlik Şurasının katibi Armen Qri-qoryan Lui Bono ilə görüşündən sonra Ermənistən tərəfi-

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"

Yaxın Şərqdə İran təhlükəsinə qarşı NATO bənzeri hərbi alyans yaradılmalıdır. İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Konqresində çıxışında belə deyib. O, həmin hərbi alyansın İran'a qarşı olacağını deyib. Netanyahunun sözlerini görə, İsraille münasibətləri normallaşdırın istənilən region ölkəsi bu alyansın üzvü ola bilər.

Baş nazirin Yaxın Şərq NATO-sunun yaradılması təklifi yeni deyil. 2020-ci ildə ABŞ-nin o vaxtkı prezidenti Donald Trampın vasitəciliyi ilə Birleşmiş Ərəb Əmirlilikləri, Bəhreyn, Mərakeşin İsraille münasibətlərin normallaşması haqqında "İbrahim anlaşması" ("Avraam anlaşması") imzalanıb. Sonradan Sudan da bu anlaşmaya qoşulub. Bu, ərəb ölkələri ilə yəhudi dövləti arasında atılan vacib addımlardandır. Anlaşamada təhlükəsizliyin təmin olunması da aparıcı şərtlərdən sayılırdı. Amma "İbrahim anlaşması" Yaxın Şərqdə yeni hərbi bloklaşmanın yanmasına ilə nəticələnmedi. İndi İsrail anti-İran koalisiyası yaratmaq təklifini bir daha gündəmə gətirir, İsraille münasibəti olan dövlətləri ora dəvət edir. Bu həmdə o deməkdir ki, yaxın perspektivdə Azərbaycanın qonşusu olan İranın etrafında yeni hərbi planlar və gərginliklər davam edəcək.

Anti-İran koalisiyası qurularsa, bu, regiona nə vəd edir?

AMİP liderinin köməkçisi, politoloq Əli Orucovun sözlərinə görə, İranda totalitar rejim hökm sürür və terroru dəstəkləyen ölkə kimi xarakterizə olunur: "Tehran dini ayrimcılığı ilə İslam dünyasının integrasiyasına da ciddi sürətdə əngəl törətməkdədir. İxrac etdiyi şəhər məzəhəbi molla rejiminin beynəlxalq və regional maraqlarının təmin edilməsi üçün fəal şəkildə bəhrələnir. İran Cənubi Qafqazla bağlı yürütdüyü siyasetində də aqressiya və destruktivlik elementləri müşahidə edilir. Xüsusən də, Azərbaycanla münasibətləri zaman-zaman gərgin, qarşılama, səviyyəsinə çatıb və ölkənin düşmənləri ilə dostluq ruhunda olub. Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal altında olduğu 30 il ərzində təcavüzkar dövlətə hər cür dəstəyini ifade edib. Lakin bütün bunlara rəğmən İran etrafında cərəyan edən hadisələr, NATO ölkələri gərginlik, nüvə silahı məsələsində danışçıların dalana dirənməsi, müharibə riskinin artması region üçün, ələlxüsəs da Azərbaycan üçün arzuulanın deyil. Donald Trampın presidenteyyiliyi dövründə ABŞ-ın İranə yönelik siyaseti sərtliyi ilə seçiliirdi və Ağ Ev Tehran rejimine qarşı təcridətənin dairəsini dəha da

"İbrahim anlaşması" Bakıya təhlükə vəd edir

Anti-İran koalisiyası Cənubi Qafqazda vəziyyəti daha da dramatikləşdirə bilər



daraltmağa çalışırdı. İranın regiondakı təsirini azaltmağa və şəhər ideologiyasının gələcək fəsadlarını önlemək istəyən bəzi ərəb dövlətləri də Trampın bu yöndə atdığı addımlara dəstək verirdi. Trampın Co Baydene seçkilərdə meğlub olması və ikinci dönmə prezidentlik postunu saxlaya bilməməsi planları yarımqıq qoydu. İsrail İranı bir nömrəli düşməni sayır ve açıq konfrantasiyaya da getməkdən çəkinir. Tel-Əviv İranın proksi qüvvələrini zeiflətməklə Livanda, Fələstində, Suriyada, İraqda lokal hərbi hava əməliyyatları həyata keçirməklə qısa da olsa üstünlüyə malik olmağa çalışır. Ancaq bunlar yetərlidir. ABŞ-İsrail tandemı İranı tam təhlükəsiz vəziyyətə salmaqdə yarımqıq qalan projeni yenidən aktuallaşdırır. Donald Tramp publik çıxışlarında açıq şəkildə İsrailə dəstəyini və İran'a yönelik təhdidlərini dile getirir. Donald Trampın vasitəciliyi və təzyiqi ilə Birleşmiş Ərəb Əmirlilikləri, Bəhreyn, Mərakeş və Sudanın İsraille münasibətlərin normallaşması haqqında imzalanan "İbrahim anlaşması" (Avraam anlaşması) baş nazir Netanyahunun Birləş-

miş Ştatlara səfərindən sonra yenidən aktuallaşdırıldı. Eyni vaxtda Birleşmiş Krallığın Müdafiə Nazirliyinin Baş Qərargah rəisi bu günlərdə səsləndirdi ki "Böyük Britaniya İranla mühabibəye hazırlaşmalı və ordusunu daha da gücləndirməlidir kimi açıqlama vermesi Cənub qonşumuzla bağlı Qərbin təhlükəli planlarının gerçəkləşmə riskini günbegün artır. Əgər hakimiyyətə Respublikaçılar gələrsə, bu risk artıq realiga çevrilə bilər ki, dünya yeni bir felakətə üzləşə bilər".

Politoloq cənub qonşumuzun daim diqqətə alınmasının vacibliyindən də söz açdı: "Nəzərə almaq lazımdır ki, İran sıradan bir ölkə deyil və bu ölkə hansıa hərbi bloklarda olmasa da Çin, Rusiya, həmçinin qonşusu Türkiye ilə six əlaqələri var. Mənə, Türkiye İran etrafında çənberin daralmasına və İsrail-ABŞ layihəsinin gerçəkləşməsinə seyrçi qalmayıq və buna qarşı çıxacaq. Ankara regionda gelecek təhlükələr rəvac verəcək hallardan duyuq düşdüyündən preventiv tədbirlər görür. Suriya rejimi ilə əlaqələrini bərpa etməyi, İraq hökumətinin kürd separatçı-

larına qarşı effektiv addımlar atmağa məcbur etməsi, Fələstində HƏMAS-a dəstək verməsi, BRİCS və ŞET ki mi təşkilatlara üzvlükə bağlı müraciəti Ankaranın həm də artan təhlükəsizlik qayğıları ilə izah edilməlidir. ABŞ-İsrail rehbərliyində anti-İran koalisiyasının qurulması Yaxın Şərqdə prosesləri daha da alovlandırır və münaqişə ocağının arealını böyük bir coğrafiyada alovlandırıb. Bu ərəb ölkələrini, ümüllikdə isə İslam coğrafiyasının parçalanmasını və qarşısızlaşmasını daha da şiddetləndirə bilər. Yeri gəlmışkən Çinin Yaxın Şərqə aktiv şəkildə nüfuz etməsi və müsəlman dövlətləri arasında nüfuzunu artırması amilini də nəzərə almalyıq. Anti-İran koalisiyası Cənubi Qafqazda vəziyyəti daha da dramatikləşdirə və ayrıca xətti dərinləşdirə bilər. Azərbaycan İsraille dost və strateji mütəfiqdir. İran isə qonşumuzdur. Hər nə qədər Tehran rejimi ilə arada gərginliklər yaşansa da, Azərbaycanın ticarət tərəfdəşləri sırasında İran top 5likdədir. İranla Azərbaycan arasında böyük və transmilli layihələr barədə razılaşmalar var və bun-

ların bir qismi də artıq icra olunub. Ən vacibi İran dediğimiz dövlətin böyük bir qismi tarixi torpaqlarımız olan Güney Azərbaycanın və orada qeyri-rəsmi rəqəmlərə görə 40 milyon soydaşımız yaşayır. Müstəqil Azərbaycanın bütün bu ağır, çətin yükün altında çıxa biləcəyini və humanitar böhranla üzləşməyəcəyini təsəvvür etmək mümkünəsdür. Könül istərdi ki, Yaxın Şərqdə, həmçinin Qəribi Asiya'nın ən böyük dövlətlərinən biri olan İranla bağlı problemlər diplomatik çözüm yolunu tapacaq. Yeni seçilmiş prezident Pezəşkiyanın danışqlara hazır olmasına və itilafların diplomatik həlliinə üstünlük vermesi bərədə bəyanatı hər halda pozitiv yanaşmadır. Düşünürəm ki, İranın yeni seçilmiş prezidentinin göstərdiyi yeni jesti və mesajları mütərəqqi beynəlxalq ictimaiyyət tərəfindən diqqətə alınacaq".

Beynəlxalq münasibətlər üzrə şəhəri Şəhəl Cəlilzadə İsrailin müdafiədə çətinliklərlə üzləşdiyini söylədi: "İsrail yaxın Şərqdəki qaynar hadisələr fonunda daima İrana qarşı koalisiya yaratmağa can atıb, kollektiv

□ **Cavansir ABBASLI,**
"Yeni Müsavat"

mübarizə onlar üçün daha rahat hücum imkanı demək oları. Bu istək dəfələrlə dilə getirilse də, heç vaxt reallaşmayıb. Dəmir Qübbə yarıldan bəri biz İsrailin müdafiədə çətinliklərlə üzləşdiyini görürük. İranın Dəməşqdəki safirliyinə edilən hücumdan sonra İran 13 aprelde bilirik ki, İsraille ardıcıl raket hücumları həyata keçirdi. Bu hücumların qarşısının alınmasında İbrahimini sazişlərlə İsraille münasibətləri normallaşdırın ərəb dövlətlərinin, xüsusilə İordaniyanın mühüm rolü oldu. Odur ki, de-faktō birgə müdafiə birliliyini de-yure, yeni hüquqi formata salmaqdan söhbət gedir. Lakin İsrailin istəyi sadəcə birgə müdafiə ilə yekunlaşdırır. Həmçinin Əreblər heç də bütün cəbhələrdə İsraille həmfikir deyillər. Məsələn, Yəməndə hutilərlə mübarizədə Səudiyyə İsraildən dəstək alırsa da, Suriya məsələsində Körfəz ölkələrinin İranla razılaşdığını görürük. Odur ki, belə bir birliliyin reallaşacağı mümkün görünmür. Ölkəmizə gəlince, 27 yanvar 2023 - 15 iyul 2024 tarixleri arasında İran-Azərbaycan münasibətləri tarixi dönüm nöqtələri yaşadılar. Bu arada isə, ötən ilin martında İsrailde safirliyim açıldı. Həmin vaxt, Azərbaycan və İsrail XİN başçıları görüşərkən İsrail XİN başçısı "İsrail və Azərbaycan İran tərəfdən təhlükəni eyni cür qəbul edir" deyə bəyanatda bulunmuş, birgə siyasi-iqtisadi və hərbi birliliyin təsisindən danişmişdi. Lakin Azərbaycan hər zaman bəyan edib ki, bölgemizi qlobal toqquşmaların mərkəzi halına gətirməyəcəyik. Hətta İranla münasibətlərimizin ən aşağı səviyyədə olduğu vaxtda belə, biz bu cür paktlara qoşulmamışıq. Odur ki, İranla münasibətlərin normallaşlığı dövrümüzdə də bu cür addım gözlənilmir".



Neftçala sakini "qırmızı qurd" xəstəliyindən oldu - yayla bilərmi...

Azərbaycanda "qırmızı qurd eşənəyi" xəstəliyindən ölüm faktı qeydə almış. Tibbi Ərazi Bölmələrini idarəetmə Birliyinin (TƏBİB) yaydığı məlumatə görə, sözügeden xəstelikdən əziyyət çəkən Neftçala rayonu Uzunbabalı kənd sakini, 1975-ci il təvəllüdüllü Eldəniz Məmmədov ağır vəziyyətdə Neftçala Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Xəstəye ilk tibbi yardım göstərilib, aparılan bütün tədbirlərə baxmayaraq, xəstə poliorqan çatışmazlığından ölüb.

Xəstenin 15 ildir "qırmızı qurd eşənəyi" xəstəliyindən əziyyət çəkdiyi qeyd olunub.

Bəs bu xəstəlik nədən yaranır və əlamətləri nələrdir?

Mövzu barədə "Bizim.media"ya danışan tibb sahisi üzrə ekspert, həkim Rasif Bağırov deyib ki, bu xəstəlik autoimmun sistem xəstəliyidir: "Çox ağır xəstəlikdir. Yaranma səbəbləri çoxdur, orqanizmə hər hansı bir yad cism, yad maddə, antigen daxil olur. Əger xəstənin immun sistemində müəyyən bir problemlər varsa, həmin o problemdən görə orqanizmdə autoimmun prosesi başlayır. O da bir az mürekkeb məhanizmdir. Neticədə insanda qırmızı qurd eşənəyi deyilən xəstəlik başlaşmış olur."

Antigenin orqanizmə daxil olma səbəbləri həddən artıq çoxdur. Xəstəlik adı soyuqdəmə, müxtəlif qida məhsullarından, hər hansı dərman preparatlarının orqanizmə yerdilmesindən və digər səbəblərdən başlaya bilir".

Həkimin sözlərinə görə, xəstəlik əsasən özünü böyrək və oynaq ağrılarda göstərir:

"Xüsusilə, böyrəklərin, oynaq sisteminin çox ağır xəstələnməsi baş verir. Çox hallarda xəstənin sıfətində, yanaq və burnunda kəpənəkvari qırmızı ləkə yaranır. Belə bir simptomları var, yeni yarananda müəyyən temperaturda olur. Daim dərman müalicəsinə möhtac olan bir xəstəlikdir. Həc vaxt tam sağalmır".

□ "Yeni Müsavat"



Dünyada yeni Oropüş qızdırmasına yayılır

Brazilıyada iki qız Oropüş qızdırmasına yoluxaraq ölüb, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Onlar xəstəliyin ilk qeydə almış qurbanlarıdır. Braziliya Səhiyyə Nazirliyi qızların yaşının 30-dan aşağı olduğunu qeyd edib. Bildirilib ki, onların xəstəliyi "ağır denqə qızdırmasına bənzər simptomlarla" baş verib.

Denqə qızdırmasına intoksikasiya, sərgi, şəşkin limfa düyünləri və yüksək hərəkətlə baş verən kəskin viral xəstəlikdir.

Səhiyyə Nazirliyi qeyd edib ki, 2024-cü ilin əvvəlində Braziliyada 7 minden çox Oropüş qızdırmasına hali qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin oktyabrında Fransa Qvianasında ilk Oropüş virusunun aşkar edildiyini bildirib. 2024-cü il iyunun əvvəlində virus Kubanın doqquz vilayətində aşkar edilib.

Paytaxtın mərkəzi küçələrində kiçik müşahidə şəhərdə əcnəbilərin payının artığını deməyə əsas verir. Nizami küçəsində Cənubi Asiyadan olduğunu ehtimal edə biləcəyimiz xarici ölkə vətəndaşları daha çox gözə dəyməyə başlayıb. Sahibkarların dediyine görə, Qış parkından mərkəzə doğru uzanan küçələrdə Hindistan və Pakistan vətəndaşları xeyli iaşə obyekti icarəyə götürüb. Onlar burularda kompakt şökildə yaşamağa da başlıyıblar. Bu barədə bizimyol.info yazır.

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2024-cü ilin birinci yarısında ölkəyə 1 milyon 231 min əcnəbi və ya yerli vətəndaşlığı olmayan şəxs gəlib. Keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz artım olduğu bildirilir. Ötən ilin eyni dövrü ilə müqayisədə Hindistandan gələnlərin sayı ən çox artıb (2,5 dəfə). Hindistandan gələnlər Azərbaycanda məskunlaşmağa çalışırlar. İndi onları tekce şəhərin mərkəzində yox, mikrorayonlarda da yaşayan görülür.

Dövlət Statistika Komitəsinin məlumatında da qeyd edilir ki, Azərbaycana eyni dövrə ve istirahət məqsədi ilə gələn turistlər arasında hindistanlıların payı artmaqdadır. Belə ki, 2024-cü ilin ilk yarısında Hindistandan 117,3 min turist Azərbaycana sefər edib və bunların da 111,8 min istirahət və əyləncə məqsədi ilə gələnlərdir. Bu turistlərin hamısı təyyarə ilə ölkəyə gəliblər. Hindistanlı turistlər son statistik göstərici ilə Azərbaycana qonşu olan İran, Türkiye və Gürcüstandan olan turistləri xeyli üstələyərək yalnız Rusiya Federasiyasından geri qalar.

Keçən ilin eyni dövründə Hindistandan gələn turistlərin sayı öncəki ilə müqayisədə 69 564 nəfər və ya 165% artıb. Keçən ilin eyni dövründə bu ölkədən Azərbaycana 42 275 turist gəlmidi. Hindistanlı turistlər ölkəmizdə xərc baxımından da en çox valyuta gətirənlər sırasındadırlar. Məsələn, keçən ilin altı ayında bu şəxslər 84,33 milyon manat xərcləyərək, cari analoji dövrə bu rəqəm 254,13 mln. manata yüksəlməklə yalnız Rusiyadan geri qalar.

Bəs, hindistanlıların Bakıya artan marağına səbəb nədir - biznes, yoxsa...

İqtisadçı Xalid Kərimli mövzu ilə bağlı "Yeni Müsavat" fikirlərinə açıqlayıb. O deyib ki, ölkəyə iyun ayında təkcə Hindistandan deyil, digər ölkələrdən də gələn turist sayında artım var: "Hindistandan, Cənubi Koreyadan 2,3-2,5 dəfə artım var. Bu təkcə Hindistanla bağlı artım məsəlesi deyil. Amma turist sayı azalan ölkələr də var. Əvvəl ərəb ölkələrindən daha çox turist gelirdi, indi azalma var. Əlbəttə, 34 faiz artım çox böyük rəqəmdir, yəni 1 milyon 231 min. Amma rəqəm olaraq 1 milyon 231 min çox azdır. Gürcüstandakı turist sayının statistikasına baxsaq, orada 2022-ci ilde 5,4 milyon



Hindistanlıların

Bakıya artan marağı

Qış parkından mərkəzə doğru uzanan küçələrdə Hindistan vətəndaşları xeyli iaşə obyekti icarəyə götürüb

turist gəlib. Azərbaycanda həle ötən il de 35 faizlik artım olmuşdu. Yəni ötən il də, bu il də artıb, ilin axırına iki milyona hələ çıxıb-çixmayıcağı bəlli deyil. Gürcüstəndə 2022-ci ilde 5,4 milyon idise, ötən il gələn turist sayı 6-7 milyona çatmışdı. İndi bizdə Hindistandan gələn turistlərin sayı çox az olub, indi bir qədər artıb. Bu artım da rəqəmlərdə böyük görünür. Amma ümumi şəkildə Azərbaycana gələn turistlərin sayı qonşu Gürcüstəndən 2,5, 3 dəfə daha azdır. Gürcüstənin (Abxaziya və Osetiyani) nəzərə almadan) ərazisi, əhalisi Azərbaycandan azdır. Bunlara nisbətən Gürcüstəna gələn turist sayı 2,5, 3 dəfə bizi üstələyir. Bütün turizm potensialımız çox böyükdür. Hələ quru sərhədlərə bağlı ola-ola turizm sayı 35 faizlə rekord vurub. Bizim turist qəbul etmək potensialımız bundan dəfələrlə çoxdur. Gürcüstən 5-6 milyon turist qəbul edə bilir, Azərbaycanda infrastruktur, təbiətinin gözəlliyi ən azı 8-10 milyon turisti rahat qəbul edə bilər. Turizmə çox böyük investisiyalar qoyulub, Qəbələdə, Qubada, Şəkide, Lənkeranda, Bakıda böyük investisiyalar qoyulub. Ölkenin turizmində bir rəngarənglik var. Dediym ondan ibarətdir ki, bu rəqəmlər - 2,5, 2,8 bizi aldاتmasın, bu, böyük rəqəmlər deyil".

O ki qaldı hindistanlıların Azerbaycanı marşrut olaraq seçməsinə ekspert qeyd edib ki, ölkəmizin mövcud statusu, pasportu Amerikaya turist ixracı üçün elverişli deyil: "On-dansıa insanlar Meksikadan keçib gedərlər. Azərbaycan Meksikaya yaxın ölkədir ki, buradan keçid edirlər. Bizim Hindistanda, ya da hindli turistin Azərbaycana gəlməsi məsələləri dəyişmir. Amerikaya getmək üçün ciddi turistik tələblər var. Azərbaycan hökumətinin Amerika vətəndaşlarının mübadiləsi, gedib gəlmək sahəsində xüsusi üstünlüyü də yoxdur. Hetta ciddi viza tələbləri mövcuddur. Yəni hindli turistlərin Amerikaya Azərbaycandan getməsi məsələsi real deyil. Azərbaycan ölkəyə daha çox turistin gələməsi üçün maneələri aradan qaldırmalıdır. Bu zaman indiki rəqəmlərdən daha çox ola bilər. Vizasız şərtlər tətbiq edilsə, ölkəyə daha böyük turist axını ola bilər".

Yeri gəlməkən, bu il hotellərdəki yerlərin 80%-ə yaxın boş qalıb. Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb. Qeyd edilib ki, 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1 milyon 851,7 min olub. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalandə, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabrandə, 2,0 faizi Lənkeranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlarda mehmanxanalarда (hotellərdə) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun aylarında 37,1 faiz artaraq 1 milyon 80,9 min olmuşdur ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 14,6 faizi Rusiya Federasiyası, 7,8 faizi Türkiye, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlilikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxistan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbəkistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtalya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının pəyən düşmüşdür. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 faizi Bakıda, 5,0 faizi Qusarda, 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalandə, 2,9 faizi Qubada, 0,5 faizi Şabrandə, 1,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,0 faiz artaraq 770,8 min olmuşdur ki, bu da ümumi gecələmələrin 41,6 faizini təşkil edir. 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 265,7 milyon manat olmuşdur ki, onun da 60,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sahələşmə xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən elde edilmişdir.

2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdeflik tutumundan istifadə 21,1 faiz səviyyəsində (78,9 faizi istifadəsiz) olmuşdur (2023-cü ilin yanvar-iyun aylarında 16,6 faiz, istifadəsiz 83,4 faiz). Bu göstərişi Şabrandə 49,1 faiz, Naftalandə 39,1 faiz, Bakıda 37,3 faiz, Qusarda 28,0 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.

□ **Afaq MİRAYIQ,**
"Yeni Müsavat"



Müdafıə Nazirliyinin məşhur sabiq qalmاقallı zabiti Zahid Niftəliyevin 42 milyonluq mənimsemədə ittiham olunması ilə bağlı cinayet işi üzrə məhkəməsi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ilk iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, hüquqları izah edilib. Tərəflərin razılığı ilə iş məhkəmə baxışına verilib. İlk baxış iclası iyulun 31-nə təyin edilib.

Zahid Niftəliyev 2 il əvvəl rüşvet alma ittihamı ilə həbs edilib, sonradan Tərəf Hərbi Məhkəməsi ona şərti cəza vermişdi. Zahid Niftəliyev azadlıq buraxıldıqdan sonra Dövlət Tehlükəsizliyi Xidməti (DTX) İstintaq Baş İdaresi tərəfindən həbs edilib. İstintaq dövründə Gəncə Apelyasiya Məhkəməsi prokurorun Tərəf Hərbi Məhkəməsinin hökmündən verdiyi protesti təmin edib. Qərara əsasən Zahid Niftəliyev vəzifə saxtakarlığından və külli miqdarda rüşvet almaqda təqsirli bilinrək 8 il 6 ay azadlıqdan məhrum edilib.

Hərbçilər arasında "Şlyapa Zahid" ləqəbi ilə tanınan Zahid Niftəliyev öz adına formal şirkət açaraq "Atabank"dan köçürülmüş 42 milyon manat krediti mənimseməkde təqsirəndirilir.

İtihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həmin məbləğdə kredit almaq məqsədile "Şahin-CO" adlı şirkət yaradıb, şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə "Atabank" ASC-ye saxta məlumatlar təqdim etməklə 2016-ci ildə 12 ay müddətinə 42 milyon 470 min 885 manat kredit alaraq, təyinat üzrə istifade etməməklə xüsusiylə külli miqdarda ziyan vurub. O, götürülmüş kredit üzrə yalançı sahibkarlıq yolu ilə xeyli miqdarda gəlir əldə edib, kreditin ləğv prosesində olan "Atabank" ASC-ye ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzlə olaraq icra etməyib.

İyulun 31-də keçiriləcək məhkəmə iclasında Zahid Niftəliyevin mənimsemənilən xüsusiylə külli miqdarda vəsaitlə bağlı izahı məlum olacaq.

"Şlyapa Zahid"ın adı Azərbaycan ordusunda "təmizləmə"lər başlanan günlərdən gündəmdədir. Onun Baş Qərargahın sabiq reisi Nəcəfəddin Sadikovun yaxın etrafına daxil olması da kimsəyə sərr deyildi. Bu baxımdan "Şlyapa Zahid"ın ilk həbsi Nəcəfəddin

42 milyonluq mənimsemə - "Şlyapa"nın altından kimlər çıxacaq...

Nəcəfəddin Sadikov vəzifədə olduğu dövrə Zahid Niftəliyev təyinatlar, əsgərlərin bölünməsi, zabitlərə rütbə verilməsi məsələləri ilə məşğul olurdu və pul qazanırdı


Sadikov etrafında halqanın dəralması kimi izah edildi. Bu da əbəs deyildi. Nəcəfəddin Sadikov kimi Rusiya ilə geniş əlaqəli kadrlar qalmayacaq. Nəcəfəddin Sadikov 1993-cü il-dən 2020-ci il Vətən müharibəsinin ilk ongünülüyünə qədər Müdafıə Nazirliyinin Baş Qərargah reisi vəzifəsində olduğu müddədə daha çox şimal qonşumuzu xidmet etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərində birində Ermenistan Silahlı Qüvvələrinin Baş Qərargah reisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ilde Nəcəfəddin Sadikovun Mikael Arutyunyanla görüşü birmənəli qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsinin ilk ongünülüyünə qədər Müdafıə Nazirliyinin Baş Qərargah reisi vəzifəsində oldu: "Nəcəfəddin Sadikov etrafına "Şlyapa Zahid" kimi kadrları yığmışdı. Onların köməyi ilə Müdafıə Nazirliyi sisteminde rüşvet və korrupsiya bataqlığı yaradıb. "Şlyapa Zahid" həbs olunarkən Müdafıə Nazirliyinin Daxili Tehlükəsizlik, hemçinin Tehsil-Tədris və Elmi Tədqiqatlar İdaresinin baş zabiti idi. Onun işi üzrə 17 nəfər zərərçəkmiş şəxs vardi. Araşdırımlar zamanı melum olmuşdu ki, Zahid Niftəliyev Müdafıə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddəti hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan herbi qulluqçuların xidməti yerlərinin pul məqabili ndən dəyişdirilməsini təmin edib. Qadın herbi qulluqçuların işe qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, hemçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcəfəddin Sadikovun etrafı bu xislətdə olan kadrları iddi. Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordu-sunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəber yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcəfəddin Sadikov gözlərini ob-yektivə zilləmiş şəkildə tuş gel-

mişdi. Oktyabrın 10-da isə Nəcəfəddin Sadikov barəsində olan ve Müdafıə Nazirliyinin saytında yer alan məlumat bölgüsü yoxa çıxdı. Əslində həmin gündən Nəcəfəddin Sadikovun hebsi gündəmdədir. Bunu özü də biliir. Çünkü onun neqativ, da-ha çox düşməne sərf edən fəaliyyəti ən təvazökar araşdırma ilə cinayet işinin materialı ola bilər. Nəcəfəddin Sadikov vəzifədə olduğu illərdə Azərbaycan dilini bilməməsi, biabırı şəkilde danışması daim təqnid olunub. Onun tikinti biznesi, beton zavodu və digər biznes seqmentlərində payının olması haqda xəbərlər var. Nəcəfəddin Sadikovun Rusiya ilə elaqə-

ləri, Rusiya ərazisində yerləşən Şeyx Şamil adına fondun onu "Milli Qəhrəman" adına layiq görməsi, Dərbənddə adına kürçənin olması Baş Qərargah reisi vəzifəsində olduğu müddədə daha çox şimal qonşumuzu xidmet etməsi kimi qəbul olunub. Onun NATO tədbirlərində birində Ermenistan Silahlı Qüvvələrinin Baş Qərargah reisi olmuş general-polkovnik Mikael Arutyunyanla olduqca səmimi fotosu da diqqət çəkib. 2017-ci ilde Nəcəfəddin Sadikovun Mikael Arutyunyanla görüşü birmənəli qarşılanmamışdı. Bu həmin Arutyunyandır ki, Birinci Qarabağ müharibəsinin ilk ongünülüyünə qədər Müdafıə Nazirliyinin Baş Qərargah reisi vəzifəsində oldu: "Nəcəfəddin Sadikov etrafına "Şlyapa Zahid" kimi kadrları yığmışdı. Onların köməyi ilə Müdafıə Nazirliyi sisteminde rüşvet və korrupsiya bataqlığı yaradıb. "Şlyapa Zahid" həbs olunarkən Müdafıə Nazirliyinin Daxili Tehlükəsizlik, hemçinin Tehsil-Tədris və Elmi Tədqiqatlar İdaresinin baş zabiti idi. Onun işi üzrə 17 nəfər zərərçəkmiş şəxs vardi. Araşdırımlar zamanı melum olmuşdu ki, Zahid Niftəliyev Müdafıə Nazirliyinin vəzifəli şəxsləri ilə əlbir olaraq həm müddəti hərbi qulluqçuların, həm də zabit-gizir heyətinə daxil olan herbi qulluqçuların xidməti yerlərinin pul məqabili ndən dəyişdirilməsini təmin edib. Qadın herbi qulluqçuların işe qanunsuz yolla xidmətə qəbul edilmələrini təşkil edib. O, hemçinin qanunsuz sahibkarlıqla da məşğul olub. Nəcəfəddin Sadikovun etrafı bu xislətdə olan kadrları iddi. Xatırlayırsızsa, Vətən müharibəsinin ilk günlərində, 2020-ci il oktyabrın 4-də mətbuatda Azərbaycan Ordu-sunun rəhbərliyi döyüş tapşırıqlarının icrasını planlaşdırması və təşkil etməsi haqda xəber yayıldı. Həmin xəbərə əlavə olunan fotolardan birində Nəcəfəddin Sadikov gözlərini ob-yektivə zilləmiş şəkildə tuş gel-

İntiharların sayı artır - ekspert səbəblər haqda danışdı

İşsizlik, evsizlik, ağır xəstəlikdən əziyyət çəkib müalicə oluna bilməmək...



"20-30 il əvvələdək Azərbaycanda intihar hadisəleri çox nadir hallarda baş verirdi. Dəyərlərin dəyişməsi, psixoloji gərginlik, mənəvi böhəran, sosial problemlər kimi faktorlar bu prosesdə əsas rol oynayır. Ölkədə mənəvi degradasiyanın, psixoloji təzyiqin güclənməsindən əsas televiziyanın çox böyük və əvəzənilməz rolü var. Adamlar televiziyyada daha çox qan-qırğın, terror, qətl, intihar hadisələri ilə rastlaşırlar. Bu hallar adiləşir və sonda insanlar hansısa problemi yarananda çıxış yolunu intiharda görür".

Bunu Bakupost.az-a açıqlamasında sosioloq Elçin Bayramlı ölkədə günlərdərərən verən intihar hadisələri haqda danışarkən deyib.

Onun sözlərinə görə, mənəvi dəyərlərin aşınması, tərbiyə və əxlaq problemi, ünsiyyət ənənəsinin itmesi, hansısa ağır xəstəlikdən əzab çekmə, təkənəmək, şəxsiyyətin sindirilməsi, başqaları tərəfindən başa düşülməmək, cəmiyyətdə gözlənilmədən baş verən hadisələrə uyğunlaşa bilməmək, fərdin qayğısına qalan və onu sevən birinin olmaması, sevdiyi şəxsin xəyanəti, narkotik maddələrdən asılılıq kimi problemlər intiharların əsas səbəbidir.

E.Bayramlı faciənin en dəhşətlisinin azyaşlılarının intiharı olduğunu bildirib:

"Valideynlərin çoxu uşaqlarının tərbiyəsini buraxıb televiziyanın, internetin öhdəsinə. Hər uşağın əlinə yekə bir smartphone alıb verib canlarını qurtarırlar. Onların yerinə uşaqlarını kimlər tərbiyə edir, kimlər yönəldir, bu, onlar üçün maraqlı deyil. Elm sübut edib ki, televiziya və internet materialları insan psixikasına hər şeydən güclü təsir edir. Bu vasitə ilə onu istədiyi istiqamətə yönəldə bilirlər. Subliminal mesajlarla, 25-ci kadrlarla dolu olan videomateriallar, xüsusi frekansda və yüksək tonlarda mahnilar şüuraltına işləyir və yalnız pis məqsədlərə xidmət edir".

O, sosial problemlərin də bu hadisələrə səbəb olduğunu bildirib:

"İşsizlik, evsizlik, ağır xəstəlikdən əziyyət çəkib müalicə oluna bilməmək kimi sosial problemlər də güclü stress yaradır və bəziləri bunlara dözə bilməyib intihara əl atır. Bu səbəbdən sosial ədaletin bər-qərar, insanların normal həyatının təmin edilməsi intiharların azalmasına səbəb ola bilər. Ona görə də mənəvi-psixoloji cəhətdən sağlam cəmiyyət formalaşdırmaq vacibdir".

□ E.MƏMMƏDƏLİYEV,
"Yeni Müsavat"

Sımalı Kipr Türk Cumhuriyetinin nəqliyyat və inkişaf naziri Erhan Araklı maraqlı təklif səsləndirib. Onun sözlərinə görə, eger Şimali Kipr müstəqil dövlət kimi tamimmasa, o zaman Türkiyənin tərkibində muxtar respublika statusuna keçilməsinə baxıla bilər. Nazir əsas məqsədin Kiprin şimalında türk varlığının qorunması olduğunu bildirib.

E. Araklı alternativlər üzərində düşündürkərini deyib: "Özümüzü müstəqil dövlət kimi tanıda bilməsək, ərazidə türkərin mövcudluğunu qorunmalıdır. Məsələn, Azərbaycanın tərkibində olan Naxçıvan Muxtar Respublikasına bənzər bir model qurula bilər. Yeni Şimali Kiprin Türkiyənin tərkibində muxtar respublika statusunu keçməsi istisna edilmir. O halda xarici əlaqələrde Ankaraya bağlı olsaq da, daxildə müstəqil qala-cağıq. Bu məsələni gündəmə gətirəcəyik".

E. Araklı əlavə edib ki, Şərqi Aralıq dənizi sahilleri neft və qazla zəngindir: "ABŞ və Avropa İttifaqı (Aİ) bölgənin sərvətini rahatlıqla istismar etmək üçün burada türkərin mövcudluğunu əleyhinədir. Kipr Respublikası onuz da Aİ üzvüdür. Yeni onlara əsas manə Şimali Kiprin varlığıdır, buranı idarə edə bilmədikleri bölge kimi görürler. Əger Türkiyə və türk milleti buradan əlini çəksə, neft və qaz tamamilə ABŞ-la Aİ-nin nəzəratinə keçəcək. Nəticədə Şimali Kipr Türk Respublikası əsلا tanınmayacaq".

Bu təklif nə qədər real ola və hansı nəticələr doğura bilər?

Azad Vətən Partiyasının sədri Akif Nağı burada qardaş Türkiye amilinin nəzərə alınmasına çox vacib sayı: "Şimali Kipr rəhbərləri bu prosesi, bu məsələləri daha dərindən biliirlər. Çünkü, məsələnin içərisindədir. Orada iqtisadi maraqları var. Siyasi maraqlar olmamış deyil. Geosiyalı. Hesab edirəm ki, deyilən fi-



Naxçıvan modeli ilə Türkiyəyə birləşmək təklifi

Bu təklif nə qədər real ola və hansı nəticələr doğura bilər?

yasi maraqlar mövcuddur. Bütün bunların hamisini onlardan yaxşı bilən yoxdur. 50 ilə yaxındır ki, bu işin içərisindədir. Məsələnin hanisi yollarla hell olunacağı ətrafında daima sindirirlər. İqtisadi maraqları çox doğru qabarıldırlar. Orada doğrudan da neft-qaz məsəlesi var. Ona görə də Qərb orada maraqlıdır. Nəyin bahasına olursa olsun, oranı hansısa formada nezərətə götürmək isteyirlər. Türkiye rəhbərləri də bu məsələ üzərində ciddi düşünməlidir. Hesab edirəm ki, orada artıq uzun bir dövr ərzində on-

kir təsadüfi deyil. Məsələ həm Şimali Kipr rəhbərliyi ilə müzakirə olunub, həm də böyük ehtimalla Türkiye rəhbərliyi ilə de müzakirələr aparılıb. Sadəcə onun de-talları düşünülməlidir ki, aqrı-sız-acısız bu prosesler keçsin. Hansısa bir Qərb dövlətinin, ya-xud NATO-nun narazı bir forma-da müdaxiləsi olmasın. Yəni işi görəndə elə görmək lazımdır ki, onun nəticəsi müsbət olsun, da-ha mənfiyə getməsin. Amma şəxşən mən tərefdaryam ki, orada artıq uzun bir dövr ərzində on-

lar özlərini müstəqil dövlət kimi göstəriblər, bu məsələdə bu qədər gözleyiblər, bir qədər de gözləmək lazımdır. Burada tanınmaq məsəlesi var. Dünyada birliyi tərəfindən tanınır, o tərəfdən də yunan Kipri ona qarşı çıxır. Çox yaxşı olardı ki, bu dövlət öz mövcudluğunu davam etdirsin, amma müstəqilliyi tanınsın, BMT-yə daxil olsun. Amma təessüflər olsun ki, buna imkan vermir. Xatırlayırsınızsa, xeyli müddət əvvəl onların arasında münasibətlər çox gərgin idi. Belə

tünlük olacaq. Ancaq indiki halda əslində uzaşmadan imtina edən yunanlardır. Halbuki dünya onlara dəstək verir. Bu mənada Türkiye tərkibinə daxil olmaq Şimali Kipr yeni nəsə verməyəcək. Onuzda da Türkiye adı türkərini kifayət qədər müdafiə edir, destekləyir. Kiprin şimalının Türkiye'ye birləşdirilməsi isə, Ankaranın əl-qolunu bağlayacaq. Yəni sağlam bir plan deyil".

□ Cavanşir ABBASLI,
"Yeni Müsavat"

Mərkəzi Asiya uğrunda rəqabət

Açar ölkə yenə Azərbaycandır...

ABŞ və üümilikdə Qərbin Mərkəzi Asiya ölkələrinə marağı son günlər daha genişmişiyashi xarakter alıb. ABŞ-in Global İnfrastruktur və İnvestisiya Tərəfdəşlığı Programı üzrə xüsusi koordinatoru Helaina Matz bildirib ki, "Böyük yeddilik" ölkələri Mərkəzi Asiyada infrastruktur layihələrinin inkişafı üçün 200 milyard dollarla qədər sərməye qoymağa hazırlırdırlar. Görünən əndur ki, Qərb regionda Rusiya və Çinə qarşı yeni geosiyasi, geo-iqtisadi rəqabətə başlayır. (Bakı-xeber.com).

Bu durumda ABŞ dövlət kabinetinin Cənubi və Mərkəzi Asiya məsələləri üzrə köməkçi Donald Lu bildirib ki, Amerika tərəfi Mərkəzi Asiya respublikalarından da yeni iş yerlerinin yaradılması və iqtisadi qazçılarının Qərb ölkələrinə axınının azaldılması üçün 200 milyon dollar ayaracaq. Helaina Matz isə son 10 gün ərzində iki Mərkəzi Asiya respublikasına - Özbəkistan və Qazaxistana səfər edib və burada nəqliyyat, logistika, təmiz enerji istehsalı, kənd təsərrüfatı dənisi ilə. Nurbayevanın söz-

lərinə görə, Mərkəzi Asiya yuxarıda qeyd olunan sahələrdə uzunmüddəti tərəfdəşlik üçün böyük potensiala malikdir. Avropa İttifaqının "Global Gateway" təşəbbüsü çərçivəsində isə "Böyük yeddilik" ölkələri - Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ 2027-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 600 milyard dollar sərməye qoymağının qarşısına məqsəd qoyublar ki, bunun da 200 milyard dollar Mərkəzi Asiya üçün nəzərdə tutulub. Hazırda əsas layihə Çin və Avropa İttifaqının konteyner demir yolu yük şəbəkələrini Mərkəzi Asiya, Cənubi Qafqaz, Türkiye və Şərqi Avropanın vəsaitəsilə birləşdirən Orta Dəhliz həsab olunur. Çoxtərəfli multimodal nəqliyyat infrastrukturunu Xəzər və Qara dənizlərin bərə terminalları və özəl sektor tərəfdəşləri ilə görüşlər keçirib. Qazaxistanda nəqliyyat infrastrukturunun, o cümlədən Aktau və Kurik dəniz limanlarının inkişafı üçün maliyyə alacağını gözləyir. Bu xüsusda Helaina Matz və Qazaxistanda limanlarının inkişafı üçün maliyyə alacağını gözləyir. Bu xüsusda Helaina Matz və Qazaxistanda xarici işlər nazirinin müavini Nazira Nurbayeva arasında tranzit, infrastruktur əməkdaşlığının minimuma en-




məsine gətirib çıxaracaq. Mərkəzi Asiya hələndən ibarətdir ki, Qazaxistanda və Özbəkistanda infrastrukturun inkişafı təkcə bu ölkələrde deyil, həm də Çin üçün faydalı olacaq, cənubi bu, Çinin "Bir kəmər, bir yol" siyasetinin həyata keçirilməsi üçün yeni imkanlar yaradır. Bundan əlavə, nəqliyyat dəhlizlərinin inkişafı ister-istəməz Cənubi Qafqaz ölkələrinə təsir edəcək və bununla da regionu Qərbin müxtəlif nəqliyyat növləri və digər infrastruktur layihələrinə bağlayacaq. Rusiyanın bu ciddi çağırışa konkret olaraq necə cavab verə biləcəyi həle aydın deyil.

Bir məsələ dəqiqdir ki, Mərkəzi Asiya uğrunda yeni rəqabət başlanıb və burada regiona çıxış Qafqazdan, əsasən de Azərbaycandan keçir. Bu da o deməkdir ki, Mərkəzi Asiya uğrunda rəqabətin taleyinin müəyyən olunmasına Azərbaycanın mövqeyi hələdici olacaq. Azərbaycanın xarici siyasetində Mərkəzi Asiya ölkələri ilə əlaqələrin gücləndirilməsi müüm hər tur. Azərbaycan və Mərkəzi Asiya ölkələrini xalqarımızın çoxəslik qardaşlıq münasibətləri bağlayır. Ortaq mədəni köklər dövlətlərarası əlaqələrin möhkəm bünövrəsinə təşkil edir. Mərkəzi Asiya və

Azərbaycan artan iqtisadiyyatı, demoqrafiyası və geosiyasi potensialı ilə dünya siyasetində strateji əhəmiyyətə malik olan vahid tarixi-mədəni coğrafi regiondur. Məlumdur ki, Azərbaycan Mərkəzi Asiya ölkələri üçün Türkiye və Avropa bazarları istiqamətində etibarlı tranzit ökəsidir. Əks istiqamətde də tranzit əhəmiyyətinin az olmadığını diqqətə çatdırın ekspertlər qeyd edir ki, Azərbaycanın bütün nəqliyyat-logistika infrastrukturunu Mərkəzi Asiya ölkələri üçün açıqdır. Bundan əlavə, Şərqi-Qərb marşrutu ilə yüksək-dəstəklərən artan tələbatı təmin etmək məqsədilə Bakı-Tiflis-Qars dəmir yolu Azərbaycan tərəfindən müasirədir. Həmin yol ilə daşınan yüklerin həcmi 1 milyon tondan 5 milyon tona qədər artırılıb. Bu fonda Azərbaycan Şərqi-Qərb arası mühüm qoşşaqça çevrilib. Ölkəmizin inkişaf etdirildiyi nəqliyyat-logistika şəbəkəsi, o cümlədən Əlet Dəniz Ticaret Limanının inşası və imkanlarının artırılması, gəmiçiyarılma zavodunun fəaliyyətinin genişləndirilməsi, ölkəmizin Xəzərdə ən böyük ticaret donanmasına malik olması Avropa ilə Asiya arasında daşınmalar üçün olduqca vacib əhəmiyyət daşıyır. Məhz bunlar fonunda Azərbaycan Mərkəzi Asiyaya giriş qapısı hesab olunur. Bu fonda Mərkəzi Asiya uğrunda rəqabət aparan qüvvələrin uğuru Azərbaycanın mövqeyindən asılı olacaq.

□ "Yeni Müsavat"



Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycan Vyetnama hər il 1 000 tondan çox et və et hissələri ixrac edəcək. Bununla bağlı Bakıda "Cagnet" MMC və Vyetnam Aşpzalar Assosiasiyası arasında əməkdaşlığı dair Niyyət Protokolu imzalandı. MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlər bu istiqamətdə danışınqlar aparılıb: "İmzalanan Niyyət protokoluna əsasən, Azərbaycandan et Vyetnam şirkətlərinin tələbatına əsasən ixrac ediləcək. İxracın həcmimin illik 1 000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş etlər hava nəqliyyatı, dondurulmuş etlər isə avtomobil yolu ilə daşına bilər".

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycan Vyetnamdan 55,1 milyon dollarlıq mal və məhsul idxləndirdi. İdxalın əsasında mobil telefon, məsişət texnikası, dərman və ərzaq məhsulları dayanır. Beş ayda bu ölkəyə ixracımız 247,25 min dollar dəyrində 85,5 ton "Heyvanların təzə, soyudulmuş, dondurulmuş bağırşaqları, kisəcikleri və mədə"lərinən ibarət olub. Bu, yanvar-mayda et ixracının başlanmadığını göstərir. Hələlik ixrac bağırşaq, kisəcik və mədələrdən ibaretdir. Lakin razılışma varsa, ətin de ixracı reallaşa bilər...

Azərbaycanın hansısa ölkəyə et ixrac etməsi xeyli məraq doğurur. Çünkü ölkə özünü etle tam təmin etmək gücündə deyil. Rəsmi statistikaya görə, ölkə üzrə illik adam-başına et və et məhsulları istehlakı 42 kiloqrama yaxınla-

şır. Bu istehlakin tərkibində ən yüksək paya 16 kq ilə mal eti sahibdir. Qoyun ve keçi eti istehlakı adambaşına 9 kq, quş eti istehlakı isə 15,4 kq cıvarındadır. Hökumət bu istehlakin 84,5 faizinin daxili istehsal hesabına təmin olunduğu deyir. Lakin bu daxili istehsalın xeyli hissəsinin arxasında xaricdən idxlənən qarğı bir neçə aylıq bəslənmədən sonra kəsimə verilən diri heyvanlar dayanır. Çünkü Azərbaycanda iribuyuzlu heyvan və qoyun-keçi sayı sürətlə azalır. Rəsmi statistikaya əsasən ölkədə qoyun-keçilərin sayı 2020-ci ildeki 8,2 milyon başdan 2024-cü il yanvarın 1-nə 7,1 milyon başa düşüb. İnək-camışların sayı isə bu müddədə 1,3 milyon başdan 1,2 milyon başa qədər azalıb.

Bu azalma diri heyvan idxlərinin artımı ilə paralel gedir: Azərbaycana öten il ərzində rekord sayıda diri qoyun idxlə-

olunub: 25 milyon 102,97 min dollar dəyrində 320 543 baş. 2022-ci il ərzində bu idxlə 15 milyon 901,2 min dollar dəyrində 194 562 baş olmuşdu. Diri iribuyuzlu mal-qaranın idxləsi 2022-ci ildeki 41 997 başdan öten il 86 520 başa çatıb.

Mal-qara sayının azalması idxlərinin da artımı ilə müşayiət olunur. Belə ki, gömrük statistikasına əsasən 2023-cü ilde Azərbaycana 86 milyon 739 min dollar dəyrində (148 milyon manat) 41 708 ton et idxlə olunub. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən et idxlə dəyər ifadəsilə 2,9 faiz artıb. 2022-ci ilde Azərbaycana 84 milyon 264 min dollar də-

yərində 44 573 ton et idxlə olunmuşdu.

2024-cü ilin yanvar-iyun aylarında isə Azərbaycana 58 milyon 621 min dollar dəyrində 26 min 466 ton et idxlə edilib. Öten ilin eyni dövrü ilə müqayisədə Azərbaycana et idxlə dəyər ifadəsilə 18 milyon 172 min manat və ya 45 faiz, miqdardı ifadəsilə 5 min 70 ton və ya 24 faiz artıb. 2023-cü ilin 6 ayında Azərbaycana 40 milyon 449 min dollar dəyrində 21 min 396 ton et idxlə edilmişdi.

Diri mal-qoyun idxləндə əsas bazarımız olan Gürcüstandan xəstəliklərə görə idxlə qoyulan qadağə Azərbaycana diri iribuyuzlu mal-qara və qoyun idxləndə böyük azalmaya səbəb olub.

Belə ki, yanvar-may aylarında 13 milyon 484,12 min dollar dəyrində 17 046 baş kəsimlik diri iribuyuzlu heyvan, 600,89 min dollar dəyrində 6060 baş diri qoyun idxlə qeydə alınıb. Öten ilin eyni dövründə 7 milyon 314,86 min dollar dəyrində 22 215 baş diri iribuyuzlu heyvan, 2 milyon 830,18 min dollar dəyrində 32 152 baş diri qoyun idxlə olunmuşdu. Bu o deməkdir ki, diri iribuyuzlu heyvan idxlə dəyər ifadəsində 84 faiz artsa da, say baxımından 23,3 faiz azalıb. Bu ilin beş ayında idxlə olunan bir heyvanın qiyməti öten ilin eyni dövründə 329,2 dollarдан 791 dollara qədər bahalılaşır.

Qeyd edək ki, Azərbay-

canda mal və qoyun ətinin qiyməti durmadan bahalaşır. May ayında bu məhsullar apellə müqayisədə 0,4 faiz, iyunda mayla müqayisədə 0,5 faiz bahalaşır. İylül ayının ortalarında həm mal, həm də qoyun ətinin qiymətində orta hesabla 1 manat bahalaşma baş verib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-iyun aylarında quş eti də daxil olmaqla diri çəkide 290,3 min ton et istehsal olunub, 2023-cü ilin müvafiq dövrünə nisbətən et istehsali cüzi seviyyədə - 1,7 faiz artıb. Bu artdımda öten il ölkəyə idxlə olunaraq bəslənməyə alınan quzu və danaların payı kifayət qədər yüksəkdir.

Yeri gəlmışkən, bu ilin altı ayında Azərbaycanda qoyunların sayıda azalma davam edib. Belə ki, 2024-cü il iyulun 1-i vəziyyətine ölkə üzrə 7132,1 min baş qoyun və keçi, 2505,1 min baş iribuyuzlu mal-qara, o cümlədən 1240,1 min baş inək və camış, 3905 baş donuz mövcud olub. Qoyun-keçi sayıda öten ilin eyni dövrü ilə müqayisədə 200 min başdan çox azalma var...

Özünü etlə tam təmin edə bilməyən, baha qiymətə xərclənən et alan, diri heyvan gətirən bir ölkədən min ton etin ixrac olunması planları həm də təccüb doğurur...

yatçı və BMT-nin keçmiş müfettiş Skott Ritter bildirib ki, sanksiyalar səbəbindən Bayden administrasiyası dolları dünyadan ən əlverişsiz valyutmasına çevirib.

Üstəlik, xüsusən de ABŞ-a yaxın olmayan dövlətlər açıq şəkildə dollarlardan asılılığı azaltmaq yolunu axarırlar. Buna baxmayaraq, o, hələ de lider mövqeyini qoruyub saxlayır, lakin her gün mövqelərini itirir. İş o yerə çatıb ki, ABŞ-in maliyyə naziri Janet Yellen etiraf edib ki, Amerika dollarının qlobal iqtisadiyyatda payının azalması onun əsas qorxularından biridir.


Etiraf olunmalıdır ki, 2022-2023-cü illər ərzində beynəlxalq ödənişlərdə dolların payının azalması sürətləndi (2023-cü ilde bu, 58 faiz, 2011-ci ilde isə 73 faiz idi). 2022-ci ilde isə dollar ehtiyat valyutaya kimi saxlamağa söz verir. Bununla belə, seçki platformasında bunu hansı mexanizm və təfərruatlarla həyata keçirməyi planlaşdırığı açıqlamayıb.

Cəmiyyətin müəyyən hissəsi xarici siyasetdə müəyyən ümidi Trampin Ağ Evə qayıdışı ilə əlaqələndirirse, o zaman maliyyəçilərin fikrincə, qarşidan gələn prezident seçkilərində kimin qalib gələsindən aslı olmayaq, böyük ehtimalla, yaxın illərdə dollar öz cəlbediciliyini itirəməkdə davam edəcək.

□ "Yeni Müsavat"

Azərbaycan Vyetnama et ixrac edəcək

Soyudulmuş etlər hava nəqliyyatı, dondurulmuş etlər isə avtomobil yolu ilə daşına bilər



Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi

Azərbaycan Vyetnama hər il 1 000 tondan çox et və et hissələri ixrac edəcək. Bununla bağlı Bakıda "Cagnet" MMC və Vyetnam Aşpzalar Assosiasiyası arasında əməkdaşlığı dair Niyyət Protokolu imzalandı. MMC-nin rəhbəri Tural Əliyev məlumat verib ki, bu ilin may ayında Vyetnamda keçirilən görüşdə şirkətlər bu istiqamətdə danışınqlar aparılıb: "İmzalanan Niyyət protokoluna əsasən, Azərbaycandan et Vyetnam şirkətlərinin tələbatına əsasən ixrac ediləcək. İxracın həcmimin illik 1 000 tondan çox olacağı proqnozlaşdırılır. Çatdırılma əsasən hava yolu ilə həyata keçiriləcək. Soyudulmuş etlər hava nəqliyyatı, dondurulmuş etlər isə avtomobil yolu ilə daşına bilər".

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycan Vyetnamdan 55,1 milyon dollarlıq mal və məhsul idxləndirdi. İdxalın əsasında mobil telefon, məsişət texnikası, dərman və ərzaq məhsulları dayanır. Beş ayda bu ölkəyə ixracımız 247,25 min dollar dəyrində 85,5 ton "Heyvanların təzə, soyudulmuş, dondurulmuş bağırşaqları, kisəcikleri və mədə"lərinən ibarət olub. Bu, yanvar-mayda et ixracının başlanmadığını göstərir. Hələlik ixrac bağırşaq, kisəcik və mədələrdən ibaretdir. Lakin razılışma varsa, ətin de ixracı reallaşa bilər...

Azərbaycanın hansısa ölkəyə et ixrac etməsi xeyli məraq doğurur. Çünkü ölkə özünü etle tam təmin etmək gücündə deyil. Rəsmi statistikaya görə, ölkə üzrə illik adam-başına et və et məhsulları istehlakı 42 kiloqrama yaxınla-

şır. Bu azalma diri heyvan idxlərinin artımı ilə paralel gedir: Azərbaycana öten il ərzində rekord sayıda diri qoyun idxlə-

olunub: 25 milyon 102,97 min dollar dəyrində 320 543 baş. 2022-ci il ərzində bu idxlə 15 milyon 901,2 min dollar dəyrində 194 562 baş olmuşdu. Diri iribuyuzlu mal-qaranın idxləsi 2022-ci ildeki 41 997 başdan öten il 86 520 başa çatıb.

Mal-qara sayının azalması idxlərinin da artımı ilə müşayiət olunur. Belə ki, gömrük statistikasına əsasən 2023-cü ilde Azərbaycana 86 milyon 739 min dollar dəyrində (148 milyon manat) 41 708 ton et idxlə olunub. Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən et idxlə dəyər ifadəsilə 2,9 faiz artıb. 2022-ci ilde Azərbaycana 84 milyon 264 min dollar də-

yərində 44 573 ton et idxlə olunmuşdu.


2024-cü ilin yanvar-iyun aylarında isə Azərbaycana 58 milyon 621 min dollar dəyrində 26 min 466 ton et idxlə edilib. Öten ilin eyni dövründə 7 milyon 314,86 min dollar dəyrində 22 215 baş diri iribuyuzlu heyvan, 2 milyon 830,18 min dollar dəyrində 32 152 baş diri qoyun idxlə olunmuşdu. Bu o deməkdir ki, diri iribuyuzlu heyvan idxlə dəyər ifadəsində 84 faiz artsa da, say baxımından 23,3 faiz azalıb. Bu ilin beş ayında idxlə olunan bir heyvanın qiyməti öten ilin eyni dövründə 329,2 dollarдан 791 dollara qədər bahalılaşır.

Qeyd edək ki, Azərbay-

Azərbaycan Respublikasının Medianın İnkışafı Agentliyinin maliyyəsi əsasında nəşr olunur. Yazını hazırladı: Dünya SAKIT

Dollar öz cəlbediciliyini itirir, hamı qızıl alır

Sanksiyalar səbəbindən Bayden administrasiyası dolları dünyanın ən əlverişsiz valyutasaına çevirib



Böyük böhranlar zama-nı qızıl adətən, əsas valyutalara və qiymətli kağız investor-larına inamını itirənlər üçün on etibarlı yatırımlar olur. Nəticədə hökumətlər, mərkəzi banklar, müxtəlif fondlar və təşkilatlar maliyyə bazarlarını təzyiq edən risklərdən qaçmaq üçün tonlarla qızıl alırlar.

Haqqın.az investorlarının qızılı son vaxtlar artan marağından yaxır. Bu gün "mənfur metal" Afrika ölkələri tərəfindən getdikcə daha çox alınır və bununla da öz dövlət ehtiyatlarını mümkün valyuta itki-lərindən qoruyur. Xarakterikdir ki, "qara qita" dövlətləri, eləcə də digər ölkələr üçün əsas təhlükələrdən biri ABŞ-in dollardan təzyiq aləti kimi istifadə etməsində görünürlər.

Bele ki, qiymətli metallarla əməliyyatlar üzrə ixtisaslaşan "Money Metals Exchange" (MME) rəqəmsal mübadilə platformasının xəber xidmətinin məlumatına görə, bu il Zimbabwe, Madaqaskar,

Nigeriya, Tanzaniya, Uqanda və Cənubi Sudan qızıl ehtiyatlarını artırmaq üçün addımlar atıblar. Bu ölkələri zəngin kimi təsnif etmək çətin olsa da, onların başqa seçimləri yoxdur, çünkü onlar ABŞ-in artan dövlət borcu ilə bağlı risklərdən aydın şəkildə xəbərdardırlar. Mütəxəssislər hesab edirlər ki, bütövlükde

satınalmaların həcmi azdır, lakin daim artır. Investorlar isə qızılı marağın artmasının səbəbini artıq gizlətmirlər.

"The Washington Post"un apardığı təhlildə məlum olur ki, hazırda ABŞ-in fiziki şəxslerə, şirkətlərə və mülklərə qarşı maliyyə sənksiyaları bu və ya digər

formada bütün dünya ölkələ-

rinin üçdə birinə təsir edib. Qəzeti yazdırığına görə, həzirdə dünyanın aşağı gələrlə ölkələrinin 60 faizindən çoxu ABŞ tərəfindən maliyyə məhdudiyyətləri altındadır. Təkce öten il Prezident Bayden administrasiyası üç mindən çox şəxse sənksiya tətbiq edib.

Təsadüfi deyil ki, iyunun 6-da keçmiş amerikalı kəşfiy-



1964-cü ildə Brejnev haki-miyotə goldikdən sonra kadr islahatlarına başlayan-dan növbə SSRİ maliyyə naziri Vasili Qarbuзов da çatıb. 1960-ci ildə Nikita Xruşovun təşəbbüsü ilə nazir təyin olunan Qarbuзов Brejnevin qəbuluna dəvət olunub. Nazir yaxşı anlayıb ki, onu Brejnevə Xruşovun kadri kim təqdim ediblər və vəzifəde qalması sual altındadır.

Qarbuзов Brejnevin kabinetinə daxil olan kimi özünü baş katibə təqdim edib: "SSRİ-nin maliyyə naziri Vasili Qarbuзов. Heç bir siyasi qruplaşmanın üzvü deyiləm. Partyanın istənilən qərarını birmənalı şəkilde qəbul etməyə hazırlam."

Bu cür təqdimat Brejnevin xoşuna gelib: "Siz niyə elə düşünürsünüz ki, partiya sizin haqqınızda hansıa qərarı verəcək? Biz sizi Mərkəzi Komitəyə ölkənin maliyyə sahəsindəki vəziyyəti araşdırmaq üçün çağırışmışq..."

Beleliklə, nazirin baş katibə görüşü sırf problemlərin həlli ilə bağlı olub, Qarbuзов mövcud problemlər haqqında Brejnevə məruzə edib, iki saatlıq görüş zamanı baş katib maliyyə sistemi ilə bağlı müvafiq qurumlara göstərişlər verib...

1911-ci ildə Belgorodda fəhlə ailəsində anadan olan Qarbuзов orta məktəbi bitirdikdən sonra ilk əmək fəaliyyətinə Xarkovda dülger kəməkçisi kimi başlayıb. Sonradan özünün söylediyi kimi, nə qədər cəhd etsə də, rəndə onun əline yatmayıb və o, ali təhsil almağa qərar verib. Qarbuзов Xarkov Maliyyə-iqtisad İnstitutunda ali təhsil alıb, daha sonra aspiranturada oxuyub.

Ali təhsilli mütəxəssis kimi Qarbuзов fəaliyyətinə oxuduğu institutda başlayıb. O, bu təhsil ocağında kurs rəhbəri, metodist, dekan, kafedra müdürü vəzifələrində çalışıb. 1939-cu ildə Kommunist Partiyasına üzv olub.

1941-ci ildə partiya xətti ilə Qarbuзовu Qırğızistana göndəribler. O, bu respublika Məliyyə Nazirliyində idarə rəisinin müavini və nazirliyin katibliyinin baş məs-

Brejnev'in azarkeşlik etdiyi nazir

Vasili Qarbuзов və onu SSRİ rəhbərliyində güclü edən həqiqətləri...



ləhetçisi vəzifələrini daşıyıb. 1944-cü ildə Qarbuзов yeni vəzifəyə təyinat alıb. O, Kiyev Maliyyə-iqtisad İnstitutuna rehbərlik edib.

Mühərribədən sonrakı illərdə daha çox zərər görənmiş Ukraynada büdcə, maliyyə, tikinti, planlaşdırma iş-

sait bölgüsü, büdcəyə qənaeti Moskvada yüksək qiymətləndirilib və 1952-ci ildə Qarbuзов SSRİ maliyyə nazirinin müavini, 1953-cü ildə birinci müavin, 1960-ci ildə isə nazir vəzifəsinə təyinat alıb.

Qarbuзовun özünəməsus iş prinsipi olub. Hamiya açıq olan nazir Mərkəzi Komitə rəhbərləri ilə də açıq danışmaqdan heç vaxt çəkinməyib.

Adətən, Brejnev həkimiyəti illərində baş katib Kreml tərəfənə qədər nazirlər və komite sədrləri

Konstantin Çernenko Qarbuзов zəng vurub, hansısa bir maliyyə məsələsi müzakirə olunduqdan sonra Çernenko nazirdən soruşub: "Vasili Fyodoroviç, siz bu gün axşam saat altından sonra işdə olacaqsınız?"

Nazirin "Əlbəttə ki, yox, mən axmaq deyiləm" cavabı Çernenkonu çəsdirib: "Cavabınızı anlamaqda çətinlik çəkirəm. Mərkəzi Komitenin katibləri, şöbə müdirləri, elə baş katib də bir çox vaxtlarda axşamdan xeyli keçmiş işdən çıxırlar. Belə çıxır ki, onlar axmaq-

Brejnev bu məsələni nazirə çatdırıb, bildirib ki, dövlət qurumları maaşlarından razı deyillər. Qarbuзов Brejnevə diqqətlə qulaq asıb və özünü heç də müdafiə etməyə çalışmayıb, o, sadəcə baş katibə bir cümlə və bir xahişlə cavab verib: "Leonid İllich, mən sizi və həmkarları min şikayətlərini başa düşdüm. Sizdən bir xahiş olacaq, sabah məni 5-10 dəqiqəlik qəbul edin."

Brejnev bu xahiş qəbul edib və səhərisi gün üçün vaxt təyin olunub. Növbəti gün Qarbuзов baş katibin qəbuluna bir qovluq sənədlə gəlib. O, qovluğu açaraq içindəki sənədləri sıra ilə Brejnevin iş masasının üstüne düzüb. Sənədlər yüksək maaş alan qurumlardan aşağı maaş alan qurumların sırası ilə düzülüb. Yəni bu sənədlərdə dövlət qurumlarının büdcələri əks olunub. Sonuncu yerdə Maliyyə Nazirliyinin sənədi yer alıb.

Qarbuзов baş katibə kiçik bir şərh verib: "Buyurun baxın, Leonid İllich, sonuncu yerdə Maliyyə Nazirliyinin sənədləridir. Bəli, biz nazirliklər arasında ən aşağı maaş alan qurumuq".

Bir neçə gündən sonra dövlət büdcəsinin müzakirəsində iştirak edən Brejnev bir neçə cümlə ilə şikayətlərə son qoyub: "Qarbuзов toxunmayın, onun işinə müdaxilə etməyə cəhd göstərməyin. Maliyyə naziri kimə nə qədər cib açdığını yaxşı bilir".

Qarbuзов həyatda olduğunu kimi nazir kursusundə də sadə bir insan olub. Sıravi əməkdaşlar kimi o da nazirliyin ümumi yeməkxanasında nahar edib. Əlamətdar günlərdə və əməkdaşların ad günlərində nazirliyin yeməkxanasında kiçik bir tətənə təşkil edilməsinə icazə verib və özü də onlara qoşulub. O ki qaldı belə günlərdə içki məsələsinə, nazir bu işdə özü tənzimləyib, 12 nəfərə 3 şampan şərabı və bir şüşə konyak. Ondan normanın məhz nəyə görə belə müəyyənləşdiriyini soruşanda Qarbuзовun cavabı maraqlı olub: "Bu həddə qədər içəndə rəqəmlər yerində olur, onu aşanda rəqəmlər də çəşbaş düşür".

Qeyd edək ki, Vasili Qarbuзов düz 25 il, ömrünün son gününə qədər nazir kursusundə əyləşib. O, 1985-ci ildə, 74 yaşında vəfat edib.

Elan:

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Hüseynov Hümmət Hidayət oğlunun adına verilmiş "Şəhid ailəsinin üzvü" vəsiqəsi itdiyi üçün etibarsız sayılsın.

Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında məlumatları açıqlayıb.

"Yeni Müsavat" komitəye istinadən xəbər verir ki, 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2023-cü illin eyni dövrü ilə müqayisədə 35,8 faiz artaraq 1851,7 min olub. Gecələmələrin ümumi sayının 66,5 faizi Bakıda, 5,3 faizi Qusarda, 4,4 faizi Naftalandan, 3,9 faizi Qubada, 3,6 faizi Qəbələdə, 3,3 faizi Şabrandan, 2,0 faizi Lənkəranda, 1,2 faizi Xaçmazda, 1,0 faizi Naxçıvan Muxtar Respublikasında və 8,8 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınıb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 37,1 faiz artaraq 1080,9 min olub ki, bu da ümumi gecələmələrin 58,4 faizini təşkil edir. Gecələmələrin ümumi sayının 21,1 faizi Hindistan, 14,6 faizi Rusiya Federasiyası, 7,8 faizi Türkiyə, 6,6 faizi Səudiyyə Ərəbistanı, 5,7 faizi Birləşmiş Ərəb Əmirlilikləri, 3,3 faizi ABŞ, 2,8 faizi Küveyt, 2,7 faizi Qazaxıstan, 2,4 faizi Böyük Britaniya, 2,2 faizi Çin, 2,1 faizi İsrail, 2,1 faizi Özbekistan, 2,1 faizi Pakistan, 1,3 faizi Almaniya, 1,1 faizi İtaliya, 22,1 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşüb.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 82,5 faizi Bakıda, 5,0 faizi Qusarda, 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalandan, 2,9 faizi Qubada, 0,5 faizi Şabrandan, 1,6 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınıb.

Azərbaycan vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 34,0 faiz artaraq 770,8 min olub ki, bu da ümumi gecələmələrin 41,6 faizini təşkil edir.

Komitə bildirir ki, 2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 26,9 faiz artaraq 265,7 milyon manat olub. Bunun da 60,7 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 27,1 faizi ictimai iaşə xidmətlərindən, 3,3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,9 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

2024-cü ilin yanvar-iyun aylarında mehmanxana (otel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan cəmi 21,1 faiz səviyyəsində istifadə olunub. 2023-cü ilin yanvar-iyun aylarında bu göstərici 16,6 faiz olub. Cari ildə Şabrandan mehmanxana (otel) və meh-

Hotellərdəki yerlərin 80 faizinin boş qalmasının səbəbi

Əksər müşahidəçilər rəsmi statistikanın hotel və mehmanxanalardaki doluluq səviyyəsini real əks etdirmədiyi qənaətindədirler



məhmanxana tipli obyektlərin bir-dəfəlik tutumundan 49,1 faiz, Naftalandan 39,1 faiz, Bakıda 37,3 faiz, Qusarda 28,0 faiz istifadə edilib, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı nəticə qeydə alınıb.

Rəsmi statistikadan aydın olur ki, hotel və mehmanxanalarda nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən 161 milyon 279 min 900 manat gəlir eldə olunub. Bu rəqəmi gecələmə sayına böldükdə, belə aydın olur ki, ölkə üzrə hotel və mehmanxanalarda 1 gecələmənin haqqı 87 manata bərabər olub. Bu, mövcud qiymətlər şəraitində mümkün süzdür.

Cünki hətta ən ucqar rayonda belə hotel və mehmanxanada gecələmə haqqı bu məbləğdən aşağı deyil. Nəzərə alsaq ki, gecələmələrin 1 milyon 80 mini əcnebi və vətəndaşlığı olmayan şəxs tərəfindən realaşdırılıb, onların gecələmələrinin 82,5 faizi Bakıda, 5,0 faizi Qusarda, 3,9 faizi Qəbələdə, 3,6 faizi Naftalandan, 2,9 faizi Qubada olub, rəsmi statistikanın real mənzərədən çox uzaq olduğunu rahatlıqla söyləyə bilərik. Altı ayda Bakıdakı hotel və mehmanxanalarda əcnəbi və vətəndaşlığı olmayan şəxslər tərəfindən 830 mindən yuxarı gecələmə qeydə alınıb. Hamiya məlumdur ki, əcnəbilər üçün Bakıda 100 dollardan - 170 manatdan aşağı gecələmə qiyməti tapmaq mümkün deyil.

Yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu ho-

tellerde onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 82,7 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 21,5 faiz azdır. İkinci yerde 115,4 manat olmaqla Qəbələdə qərarlaşır. Bu, illik müqayisədə 71,2 faiz çoxdur. 3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ən yüksək qiymət son 1 ilə 2 dəfə artıb.

Qeyd edək ki, Azərbaycanda 750-e yaxın hotel var. "Turizm haqqında" qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (otel) fəaliyyətə başladığı tarixdən altı ay ərzində ulduz kateqoriyası elə etməlidir. Dövlət Turizm Agentliyinin açıqladığı məlumatə əsasən indiyedək 200-dən yuxarı hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. 40-a yaxın hotelin təsnifatdan keçə bilməyib və nöqsanları aradan qaldırmak üçün onlara vaxt verilib.

İkinci yerde 212,4 manat olmaqla Naftalanın hotelləri qərarlaşır. Bu, illik müqayisədə 2,6 faiz azdır. 4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5 faiz artıb. Yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu ho-

tellerde onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 82,7 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 21,5 faiz azdır. İkinci yerde 115,4 manat olmaqla Qəbələdə qərarlaşır. Bu, illik müqayisədə 71,2 faiz çoxdur. 3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ən yüksək qiymət son 1 ilə 2 dəfə artıb.

Qeyd edək ki, Azərbaycanda 750-e yaxın hotel var. "Turizm haqqında" qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (otel) fəaliyyətə başlığı tarixdən altı ay ərzində ulduz kateqoriyası elə etməlidir. Dövlət Turizm Agentliyinin açıqladığı məlumatə əsasən indiyedək 200-dən yuxarı hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. 40-a yaxın hotelin təsnifatdan keçə bilməyib və nöqsanları aradan qaldırmak üçün onlara vaxt verilib.

İkinci yerde 212,4 manat olmaqla Naftalanın hotelləri qərarlaşır. Bu, illik müqayisədə 2,6 faiz azdır. 4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5 faiz artıb. Yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu ho-

tellerde onlayn bronlaşdırma sistemi olan booking.com üzrə bir gecə qalmaq üçün orta qiymət 226,8 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 39,1 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 82,7 manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz çoxdur. Hesabat dövründə ən yüksək qiymət 128,3 manat olmaqla Qubada qeydə alınıb. Bu, 1 il əvvələ nisbətən 21,5 faiz azdır. İkinci yerde 115,4 manat olmaqla Qəbələdə qərarlaşır. Bu, illik müqayisədə 71,2 faiz çoxdur. 3 ulduzlu hotellər arasında üçüncü yeri isə 115 manat olmaqla Şamaxı tutub. Bu rayonda ən yüksək qiymət son 1 ilə 2 dəfə artıb.

Qeyd edək ki, Azərbaycanda 750-e yaxın hotel var. "Turizm haqqında" qanuna görə, ölkə ərazisində fəaliyyət göstərən hər bir mehmanxana (otel) fəaliyyətə başlığı tarixdən altı ay ərzində ulduz kateqoriyası elə etməlidir. Dövlət Turizm Agentliyinin açıqladığı məlumatə əsasən indiyedək 200-dən yuxarı hotel təsnifatdan keçirilərək ulduz dərəcəsi alıb. 40-a yaxın hotelin təsnifatdan keçə bilməyib və nöqsanları aradan qaldırmak üçün onlara vaxt verilib.

İkinci yerde 212,4 manat olmaqla Naftalanın hotelləri qərarlaşır. Bu, illik müqayisədə 2,6 faiz azdır. 4 ulduzlu hotellər arasında üçüncü yeri isə 147 manat olmaqla Qax tutub. Ötən ilin eyni dövrünə nisbətən qiymət 5 faiz artıb. Yanvar-avqust aylarında Azərbaycandakı 5 ulduzlu ho-

dəfə, Qazaxistandan - 1,8 dəfə, Səudiyyə Ərəbistanından - 1,7 dəfə, Filippindən - 1,6 dəfə, Qırğızistandan - 1,6 dəfə, Omandan - 1,6 dəfə, İran'dan - 1,5 dəfə artıb. Diger ölkələr üzrə artımlar faizle ifadə olunur.

Üçüncü, region olaraq körfez ölkələri artım faizinə görə öndədir. Yeni Ərəb Dövlətlərindən Azərbaycana gələn turistlərin sayında yenidən artımlar var. Nəhayət, həmin müddətdə turizm balansında müsbət saldo qeydə alınıb. Belə ki, Azərbaycana gələnlərin sayı xaricə gədenlərlə müqayisədə 236 min nəfər çox olub.

Turizm neftdən sonra Azərbaycana en çox valyuta getirən sektorudur. Pandemiyanın öncə illik turizm gelirleri 2,7 milyard dollara yaxın idi. Bu sektor hemçinin meşgulluğu da xüsusi töhvə verir. Bu baxımdan, turizm infrastrukturun daha da inkişaf etdirilməsi və qiymətlərin optimallaşdırılması Azərbaycana daha çox turistin gəlməsinə imkan yarada bilər. 2024-cü ilin ilk yarısında ölkəmizə gələn turistlərin sayıda artım müşahidə olunsa da, daha qısa zamanda pre-pandemiya göstəricilərinə çatmaq prioritet olaraq qalmaqdadır".

Əksər müşahidəçilər rəsmi statistikanın hotel və mehmanxanalardaki doluluq səviyyəsini real əks etdirmədiyi qənaətindədirler. İqtisadiyati-ekspert Eldəniz Əmirovun "Yeni Müsavat" dediyinə görə, ölkəmizdə gizli iqtisadiyyatın xüsusi çəkisi kifayət qədərdir: "Bu baxımdan, rəsmi statistikanın real vəziyyəti tam əks etdirmədiyinə dair fikirlərin formallaşması göznləniləndir. Quru sərhədlərinin bağlı olması insanları daha çox daxili turizmə meylləndirir. Daxili turizmde insanlar gündə 3 dəfə yemek imkanı olan yerlərə üstünlük verirlər. Hotel və mehmanxanalar adətən yalnız səhər yeməyi verirlər. Onlarda qalıb gündə 2 dəfə restoranda qidalanmaq isə çox ba-ha başa gelir. Mehəz bu səbəbdən yerli turistlər fərdi evlərdə qalmağa üstünlük verirlər. Həmin evlərde onlar özləri yemək hazırlayaraq, daha ucuq qiymətə qidalana bilirlər. Bu isə vəsaitlərə qənaət imkanı deməkdir".

□ **Dünya SAKIT, "Yeni Müsavat"**



ÜSAVAT

Son səhifə

N 131 (8504) 27 iyul 2024



Populyar ağrıkəsicilər insult və infarktə səbəb olur

Tədqiqatçılar belə qənaətə galiblər ki, məşhur ağrıkəsicilər, o cümlədən ibuprofen və acetilsalisil turşusu (aspirin) sağlamlığa düzəlməz ziyan vurur. Xüsusilə, onlar insult və infarktlara səbəb olurlar.

Aspirin də daxil olmaqla qeyri-steroid illühab əleyhine preparatlar (QSIƏP) xəstəxanaya yerləşdirilmələrin təxminən 30%-nə görə cavab-dehdir. Üstəlik, bütün həllər dərmanların əlavə təsirleri ilə əlaqələndirlər. Əsasən bu, medə-bağışaq qanaxması, miokard infarkti, insult və böyrəklerin zədələnməsi ilə əlaqədardır.

Üstəlik, bir neçə kategoriya insan risk altında- dir. Buraya ürək çatışmazlığı, böyrək xəstəliyi və xoradan eziyyət çəkən xəstələr daxildir. 65 yaşdan yuxarı olanlar və digər dərman qəbul edənlər üçün də vəziyyət oxşadır. Bu nəticələr, demək olar ki, 11 milyon insanı əhatə edən tədqiqatlar əsasında hazırlanıb.

"QSIƏP-lərin istifadəsini azaltmaq üçün bir sıra təşəbbüs lərə baxmaya-raq, xüsusilə, yüksək risk qrupları arasında onlar qarşısına alına bilən zərər və sağlamlıq xərclərinin mənbəyi olmuşda davam edir", - deyə tədqiqatçılar bildiriblər.

Bill Geyts havadan və sudan kərə yağı hazırladı



Kaliforniyada yeni növ yağı alınması üzrə startapı qazanan Savor şirkəti Bill Geytsdən maliyyə dəstəyi alıb. Startap karbon qazı və sudan kərə yağına bənzər yağı almaması metodunu üzərində işləyir.

Savor termokimyevi pro- kəsmik, dondurma, pendir və sesi patentləşdirib, layihə s. ala biləcəklər. Bu məhsul- uğurlu olarsa süd olmadan lar orijinal qidadan dadi və alternativ süd məhsulları və teksturuna görə fərqlənmir. Kərə yağı almaq olacaq. On- Faydalaları ondan ibarətdir lar süni yağı molekulları ilə ki, maldarlıqdakı kimi havaya

istixana və ferma qazları buraxılınır, təbiətə zərər vurulmur. Şirkət hələ ki, məhsulu bazara çıxarmağa tələsmir, rəsmi icazə tələb edilir. Amma 2025-ci ildən ilk sintez olunmuş kərə yağı və dondurma təqdim ediləcək. Bill Geyts yağın dadına baxıb və kərə yağından fərqlənmədiyi- ni deyib.

"Onların uğuru ondadır ki, bütün yağların karbon və su atomları zəncirindən ibarett olduğunu anlayıb bu istiqamətdə getdilər.

İndi bitki, heyvan istifade olunmadan yağı, süd hazırlamaq olacaq. Diger müsbət tərəfi qiymətinin daha sərfəli olmasıdır" - deyə Geyts bildirib.

Narsistlər yaşlılaşdıqca...

Narsistik şəxsiyyət xüsusiyətlərinə sahib olanların yaşlılaşdıqca daha yetkin davrandıqları müəyyən edilib. Amerika Psixoloji Dərnəyinin (APA) nəzərdən keçirilən Psixoloji Bülleten jurnalında dərc edilən araştırma narsistik insanların yaşlılaşdıqca daha empatik, səxavətli və münasib olduqlarını ortaya qoyub.

Tədqiqata keçmişdə iştirakçıların narsisizm səviyyələrinin zamanla necə dəyişdiyini öyrənən 51 araştırma daxil edilib. Bu çərçivədə 8-77 yaş arası 37 min 247 adəmin məlumatları araşdırılıb. İştirakçıların 52 faizi qadınlar, 48 faizi isə kişilər olub.

Tədqiqatların eksəriyyəti ABŞ, Kanada və Qərbi Avropana, biri Çinə, biri isə Yeni Zelandyada aparılıb.

Araşdırında üç fərqli narsisizm növü tədqiq edilib.

Böyük narsisizm: bu, üstünlük hissələrini və heyranlılığı güclü ehtiyacı ehtiva edir. Antagonist narsisizm: təkəbbür, emosiyaların olmaması və aşağı empatiyani təsvir edir.

Nevrotik narsisizm: zəif emosional nəzəret və həssaslıq hallarında baş verir.

Alımlar ümumiyyətlə aşkar ediblər ki, her üç növ narsisizm səviyyəsi uşaqlıqdan qocalığa qədər azalır.

ABS-də qadın iki litr su içərək öldü

ABŞ sakini 20 dəqiqə ərzində iki litr su içib. Bu, onun huşunu itirməsinə və ölümüne səbəb olub.

Məlumatata görə, 35 yaşlı Eşli Sammers ailəsi ilə ABŞ-nin Indiana ştatındaki Frimen gölündə istirahət edirmiş. İstidən qadın güclü susuzluq hiss edib. Qardaşı Devon Millerin sözlərinə görə, amerikalı 20 dəqiqə ərzində her biri 473 millilitr olmaqla, dörd şüsha su içib. Ümumilikdə onun içdiyi suyun miqdari iki litrə yaxın olub.

Əyləclə qazı qarışdırın yaşı kişi Danimarka kralıçasını vurdu

Danimarka kralıçası Mariya Qrenlandiya sefori zamanı gözənləməz hadisə ilə üzləşib. Belə ki, porastışkarları ilə ünsiyyət zamanı onu skuterlə vurublar. Bu barədə "Mirror" xəbər verir.

Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb. Kadrlarda sakınların kral ailəsinə baxmaq və kralıça Mariyanı yola salmaq üçün çıxdığı görünür. O, da pərəstişkarlarına yaxınlaşaraq onları salamlamağa başlayır. Lakin bu zaman yaşlı bir kişi skuterlə onu vurur.

Məlumatata görə, kralıça Mariyaya heç nə olmayıb. Bir qədər sonra məlum olur ki, təqəudkü kralıçanın elini sıxmaq istəyib, lakin təsədüfən skuterde pedalları qarışdırıb. Kişiin sözlərinə görə, o da hadisədən şok club.

Bunları bilirsinizmi?

- * Ən qısa müddəli müharibə 1896-cı ildə Britaniya ilə Zanzibar arasında baş verib. Bu müharibə cəmi 38 dəqiqə çəkib.
- * Əhalisinin heyratımız çoxluğuna baxmayaraq Çin-də cəmi 200 soyad mövcuddur.
- * Qədim Romada cərrahiyyə əməliyyatı zamanı xəstə ölürdüse, həkimin əlləri kəsiliirdi.
- * Las-Veqasın kazinolarında divarda saat yoxdur.
- * Alyaskanın bayrağı 1926-cı ildə rus-isveç əsilli 13 yaşlı Benni Benson tərəfindən hazırlanıb.
- * Kapitan Kuk Antarktidadan başqa ayağı bütün materialklərə dəyən yeganə insandır.
- * Sıçovul dəvədən dəha çox susuz qala bilər.
- * Nil çayı tarixi boyu 2 dəfə donub- IX və XI əsrlərdə.
- * Köpək balığının qarnında olan balalardan ən güclüsü digərlərini yeyir və tək dünyaya gəlir.
- * Eskimosların dilində qar mənasını verən 20-dən çox söz var.
- * Dünyanın nüvəsi ən azı günəş qədər istidir.
- * Büyüklük olaraq 1,3 milyon ədəd dünya bir araya gələsə bir Günəş boyda olar.
- * Dünyanın bu başından o biri başına tullanmaq lazırm gələrsə bu sıçrayış 42 dəqiqə vaxt aparan.
- * Yer kürəsi əhalisinin yarısı qarı yalnız şəkillərdə görür.
- * Çində müəllimlər məktəbdə uşaqlara yatmağa 20 dəqiqə vaxt verirlər.
- * Hər 5 nəfərdən 2-si sevdikləri ilə evlənir.
- * Mütəmədi olaraq hansısa qaydaya 21 gün əməl et-seniz bu sizin üçün vərdişə çevriləcək.
- * Aktrisa Sirli Henderson "Harry Potter" filimdə 13 yaşlı ağlayan qız Mirtl rolunu oynayıb. Bu zaman onun 40 yaşı olub.
- * Çarli Çaplinin bənzərələri yarışmasında Çaplin özü 3-cü yeri tutub.
- * Koala gün ərzində 18-22 saat yatır.
- * Plutonun sahəsi Rusyanın sahəsindən kiçikdir.
- * Dələlər də pişiklər kimi miyoldayırlar.
- * 1-3 yaşlı uşaqlar göz yaşı olmadan ağlayırlar.
- * Kolibri geriye uçmağı bacaran yeganə quşdur.
- * Con Rokfeller 100 milyon pul qazanmaq və 100 yaşında ölmək istəyirdi. O, 192 milyon pul qazanıb 97 yaşında ölüb.
- * Tokioda zooparkdakı heyvanların insanlardan dincəlməsi üçün zoopark ildə 2 ay bağlanır.
- * Körpələr gündə 400 dəfə, böyüklər isə 15 dəfə gülümsəyirlər.

Həkimlər xərçəngə görə əməliyyat etdikləri çinlinin ağciyərində "surprizlə" üzləşdilər



Cində ağciyər xərçəngi olmasından qorxan kişi- nin əməliyyatı qeyri-adı nəticəsinə görə hər kəsi təccübələndirib. Qəribə hadisə Çjetsyan əyalətində baş verib. Bildirilir ki, 54 yaşlı kişi iki il öskürekdən eziyyət çəkib və hətta reseptsiz dərmanlar qəbul etməyə başlayıb. Lakin vəziyyəti yaxşılaşmayaq. Nəticədə, o, həkimlərə müraciət edib.

Müayinə zamanı onda bir santimetr ölçüsündə şiş aşkar edilib. Həkimlər bunun bədxassəli şiş olduğunu güman ediblər. Lakin əməliyyat zamanı həkimlər surprizlə üzləşiblər - kişinin ağciyərindən şiş deyil, yad cisim - cili bibərinin ucu tapılıb.

Sonradan kişi iki il əvvəl yemek zamanı cili bibərinin boğazında qaldığını xatırlayıb.

Həkimin sözlərinə görə, cili bibəri tənəffüs yolları vasi- təsilə onun ağciyərlərində düşüb, sonra isə sağ ağciyərdə limfa sisteminin böyüməsinə səbəb olub və toxumanın altında "gizlənib", bu da adı müayinə üsulları ilə onun aşkar edilməsini çətinləşdirib.

Hadisə sosial şəbəkələrdə böyük maraqla qarşılınlıb və coxsayılı müzakirələrə səbəb olub.

Səhifəni hazırladı: SELCAN

Baş redaktor:
Nazım SABIROĞLU

e-mail adres: yenimusavat@mail.ru

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib, "Son dakika" MMC-nin mətbəəsində çap edilib. Əlyazmalar geri qaytarılmışdır. Müelliflərə redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı şəhəri,
R.Rüstəmov küçəsi
2528-cı mahalla ev 44/d
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Lisenziya N: B 114
SAYI: 1.500